



İlham

## İlham Əliyevin sosial inqilabı davam edir



Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığı bir daha təsdiqlənir

Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Prezident İlham Əliyevin yeni sərəncamları ilə minimum əməkhaqqının, eləcə də bir sıra sahələrdə çalışan işçilərin aylıq vəziyyətlərini artırılması bunun daha bir təsdiqidir.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, bu inkişafın nəticəsində əldə olunan gəlirlər ölkədə sosial məsələlərin uğurlu həllinə imkan yaradır. Elə cari ilin əvvəlindən bu sahədə atılan addımları qeyd etmək kifayətdir. Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev həmin məsələdən geniş bəhs edərək demişdir: "İlin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosedura hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində, əslində, görülməli işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yaşayışın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla iki dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələr təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək".

Ardı 3-cü səh.



## Sosial sahənin inkişafına dövlət qayğısı artırılır

Deyərlər, xoş xəbər quş qanadı olur. Dünəndən belə bir xəbər ölkəmizin şəhər, qəsəbə və kəndlərini dolaşmaqdadır: Prezident İlham Əliyevin sərəncamına əsasən minimum aylıq əməkhaqqı artırılıb.

Sosial sahənin inkişafına dövlət qayğısı insanlarda sevinc, xoş ovaq yaradır. Hətta buna görə uzaqdan-uzağa bir-birini təbrik edənler, redaksiyamızla telefon bağlantısı yarananlar, məktub və teleqram göndərənler, dövlət başçısına böyük rəğbət və məhəbbət hissi ilə təşəkkürlərini bildirənlər onlarla, yüzlərlədir.

Hörmətli oxucular!

Xatırlayırınsızsa, Prezident İlham Əliyev cari ilin fevral ayında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə demişdi ki, 2019-cu il sosial islahatlar ili kimi tarixə yazılacaq: "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Eyni zamanda, bizim maliyyə imkanlarımız buna imkan verir. Maliyyə imkanlarımızı biz əldə etmişik, biz yaratmışıq. Məhz aparılan islahatlar nəticəsində bizim gəlirlərimiz, büdcə gəlirlərimiz artır və artmaladı. Ona görə bir daha demək istəyirəm ki, bizim iqtisadi inkişafımız sosial məsələlərin həlli ilə nə qədər bağlıdır.

Ardı 9-cu səh.

## Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən 10-cu beynəlxalq görüşündə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Ufa şəhərində keçirilən, 119 ölkənin təmsilçilərinin iştirak etdikləri görüşdə hibrid təhlükələrin artması şəraitində milli təhlükəsizliyin və dayanıqlı iqtisadi-sosial inkişafın təmin edilməsi məsələsi müzakirə olunub.



Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev görüşdə məruzə ilə çıxış edib, hibrid təhlükələrin proqnozlaşdırılması, qabaqlanması və qarşısının alınması istiqamətində ölkə-

mizdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Görüşün gündəliyinə, həmçinin fəvqəladə humanitar cavab tədbirləri sahəsində əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyi

sistemi və terrorçuluq ideologiyasının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi daxil idi.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas, Moldova Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Demir Saqınbayev ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

## Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək

Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2019-cu il iyunun 18-də imzaladığı sərəncam respublikamızda əhəlinin rifah halının yaxşılaşdırılması sahəsində 2019-cu ilin ilk aylarından atılan inqilabi addımların davamıdır.

Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin ediləcək.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Onlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyəcəklərdir. Həmin artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəziyyə) məaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Yeni "Minimum aylıq əməkhaqqının artırılması haqqında" sərəncam ölkədə sosial rifahın yüksəldilməsində Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğu bir daha təsdiq edilir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Belə ki, bundan əvvəl dövlət başçısının bu il fevralın 8-də imzaladığı sərəncamla da minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış və həmin artım 600 minədək insanı əhatə etmişdi. Dövlət başçısının uğurlu sosial islahatlar proqramı təkcə bu il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması kimi əhəlinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verir.

Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alicanlıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq.

## Qaçqın və məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir



**Azərbaycan məcburi köçkün vətəndaşlarının sosial problemlərinin həllini daim ön planda saxlayır**

Azərbaycanda prioritet istiqamət kimi müəyyən edilmiş sosial siyasət bu gün cəmiyyətdə maddi rifah halının davamlı şəkildə yüksəlməsi ilə müşayiət edilməkdədir. Əməkhaqlarının və sosial müavinətlərin, insanların gəlirlərinin artması Azərbaycanın sosial siyasətinin də dünyaya nümunə ola biləcək səviyyədə yüksəlməsinə gətirib çıxarıb. Bütün bunları ölkənin bütün vətəndaşları kimi məcburi köçkünlər də gündəlik həyatlarında hiss edirlər.

Mənzil-məişət şəraiti yaxşılaşdırılaraq məcburi köçkünlərin sayı artır

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda qaçqınlar və məcburi köçkünlərə iş sahəsində dövlət siyasətinin əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və xalqımızın bu ən ağırlıq probleminin həlli üçün zəruri strategiya müəyyənləşdirilib. Sonrakı dövrdə Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Məhz bunun nəticəsidir ki, indiyədək 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında yaşanan sürətli inkişaf, məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzlaşdıqları çətinliklərini böyük miqyasda aradan qaldırmasına rəvac verib.

Ardı 9-cu səh.

## “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Vyana Beynəlxalq Konfransının iştirakçlarına

Hörmətli konfrans iştirakçıları! Sizi - Avstriya Respublikasının Vyana şəhərində keçirilən “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda Beynəlxalq Konfransın təşkilatçılarına və iştirakçılarına səmimi-qəlbədən salamlayıram.

Nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, görkəmli elm və din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bu mötəbər konfrans dünyada cərəyan edən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dinlərin və milli mədəniyyətlərin qarşılıqlı münasibətləri kimi aktual məsələlərin müzakirəsinə həsr olunmuşdur.

Dünyada sülh, dinc bəşəriyyət, humanizm dəyərlərinin təbliği və təşviqi günümüzün vacib məsələlərindəndir. Müasir dövrün çağırışları bəşəriyyəti qarşısında ciddi vəzifələr qoyur. Təsəvvüf deyil ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyaların azad fəaliyyəti üçün bərabər şərait yaradıldığı Azərbaycan Respublikasında multikulturalizm və tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmiz müxtəlif mədəniyyətlərin ahdəgər münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir, bu sahədə çoxsaylı global təşəbbüslər irəli sürür. Ümumdünya Mədəniyyətlərəsi Dialoq və Beynəlxalq Humanitar Forumlarının, BMT-

nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Dünya dini liderlərinin Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu sahədəki fəaliyyətinin beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirildiyinin göstəricisidir. Biz müxtəlif dinlər və sivilizasiyalar arasında əməkdaşlığın genişlənməsinə, qlobal müstəvidə qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə olacaq daha bir beynəlxalq tədbirin - Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi barədə qərar qəbul etmişik.

Ölkəmizin təşəbbüsü ilə keçirilən hazırkı konfransın təşkilinə Avstriya tərəfindən dəstəyi, konfransın işi üçün yaradılan şəraiti yüksək qiymətləndirirəm. Bu tədbirin birgə keçirilməsi, eyni zamanda, Azərbaycan-Avstriya əlaqələrinin, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin bariz nümunəsidir.

İnanıram ki, xoşməramlı niyyətlərə xidmət edən Vyana Beynəlxalq Konfransı konstruktiv müzakirələr ruhunda keçəcək, bəşəri dəyərlərimiz təbliği, xalqlar arasında qarşılıqlı anlaşmaya, sivilizasiyalararası dialoqun və mədəni-mənəvi inteqrasiyanın inkişafına töhfələr verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

# Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib

## Konfransda Vyana Bəyannaməsi qəbul edilib



İyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərinin “Hofburg” sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCiD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərəsi Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatlığı ilə “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib.

çivəsində ölkəmizdə və xaricdə müstəvidə keçirilən qlobal forum və tədbirlərdə təbliğ və təşviq olunur. Eyni zamanda, Azərbaycanda 2017-ci ildə dövlət başçısının tövsiyəsi ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi artıq İspaniya və Almaniya da daxil olmaqla beynəlxalq konfranslar təşkil edib. Vyanada təşkil edilən konfrans da bu qəbilədən növbəti nüfuzlu tədbirdir.

Şeyxülislam bildirib ki, milli və bəşəri dəyərlərə, multikultural ənənələrə hər zaman böyük önəm verən Azərbaycan bu gün dünyanın mədəni dəyərlər mərkəzi olaraq tanınır. Multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir və bu müdrik siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət yüksək səviyyədə davam və inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə çox uğurlu fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliğ ilə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və qayğısı Azərbaycanın istiqamətə söz sahibinə çevrilməsində mühüm rol malikdir.

Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüzü çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməsinə tələb edir və ATƏT-in Minsk qrupunun sülhəyətə missiyasından real nəticə gözləyir.

Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri **Mübariz Qurbanlı** çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkililiyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rə-

vac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakimiyyət tərəfindən dəstəklənməsi, dinlərarası əməkdaşlıq və bəşəri həmrəyliyin mühüm əhəmiyyət daşıyır.

Komitə sədri deyib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inancların birgə yaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlərarası siyasətin sağlamlıq və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlər normal müstəvidə tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquq bəza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri **Siyavuş Novruzov** müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək eyni zamanda, dinlərarası və mədəniyyətlərəsi dialoqun inkişafına da diqqət göstərilməsini vacib hesab edib. O, bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım hesab edərək xoş məramla seçkilərlə yanaşı, milli ideyaların geyimlərinə də diqqət göstərilməsini vacib hesab edib. O, bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım hesab edərək xoş məramla seçkilərlə yanaşı, milli ideyaların geyimlərinə də diqqət göstərilməsini vacib hesab edib.

Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüzü çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməsinə tələb edir və ATƏT-in Minsk qrupunun sülhəyətə missiyasından real nəticə gözləyir.

Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri **Mübariz Qurbanlı** çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkililiyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rə-

vac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakimiyyət tərəfindən dəstəklənməsi, dinlərarası əməkdaşlıq və bəşəri həmrəyliyin mühüm əhəmiyyət daşıyır.

Komitə sədri deyib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inancların birgə yaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlərarası siyasətin sağlamlıq və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlər normal müstəvidə tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquq bəza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri **Siyavuş Novruzov** müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək eyni zamanda, dinlərarası və mədəniyyətlərəsi dialoqun inkişafına da diqqət göstərilməsini vacib hesab edib. O, bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım hesab edərək xoş məramla seçkilərlə yanaşı, milli ideyaların geyimlərinə də diqqət göstərilməsini vacib hesab edib.

Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüzü çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməsinə tələb edir və ATƏT-in Minsk qrupunun sülhəyətə missiyasından real nəticə gözləyir.

Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri **Mübariz Qurbanlı** çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkililiyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rə-

vac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakimiyyət tərəfindən dəstəklənməsi, dinlərarası əməkdaşlıq və bəşəri həmrəyliyin mühüm əhəmiyyət daşıyır.

Komitə sədri deyib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inancların birgə yaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlərarası siyasətin sağlamlıq və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlər normal müstəvidə tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquq bəza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri **Siyavuş Novruzov** müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək eyni zamanda, dinlərarası və mədəniyyətlərəsi dialoqun inkişafına da diqqət göstərilməsini vacib hesab edib.

Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüzü çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməsinə tələb edir və ATƏT-in Minsk qrupunun sülhəyətə missiyasından real nəticə gözləyir.

Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri **Mübariz Qurbanlı** çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkililiyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rə-

vac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakimiyyət tərəfindən dəstəklənməsi, dinlərarası əməkdaşlıq və bəşəri həmrəyliyin mühüm əhəmiyyət daşıyır.

Komitə sədri deyib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inancların birgə yaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlərarası siyasətin sağlamlıq və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlər normal müstəvidə tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquq bəza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri **Siyavuş Novruzov** müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək eyni zamanda, dinlərarası və mədəniyyətlərəsi dialoqun inkişafına da diqqət göstərilməsini vacib hesab edib.

Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüzü çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməsinə tələb edir və ATƏT-in Minsk qrupunun sülhəyətə missiyasından real nəticə gözləyir.

Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri **Mübariz Qurbanlı** çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkililiyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rə-

AZƏRTAC xəbər verir ki, konfransın təşkilatçıları Prezident İlham Əliyevin iradi sürdüüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önməsinə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsini müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans mühüm, qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ittihamlara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.

Vyana konfransında Avstriya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiyası rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Hımayədarları və Məşvərat Şurasının üzvləri iştirak ediblər. Beynəlxalq konfransda ümumilikdə dünyanın 30-dan çox ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq qurumların nümayəndələri təmsil olundular. Avstriya tərəfindən Federal Hökumətin və parlamentin nümayəndələri, o cümlədən Avstriya Xarici İşlər Nazirliyinin Baş katibi-nazir müavini Yohannes Peterlik, Avstriyadakı 15 dini konfessiyasının nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi **Əli Həsənov** dövlətimizin başçısı İlham Əliyev tədbir iştirakçılarının müraciətini oxuyub (*Müraciət qəzetin bugünkü nömrəsində dərc olunur*).

Vyana konfransında Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolundan və multikulturalizm dəyərlərindən bəhs edən “Bəşəri çağırış” filmi nümayiş olundu.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam **Allahşükür Paşazadə** çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını konfrans iştirakçlarına çatdırdı. Şeyxülislam qeyd edib ki, kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizim, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tuğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir. Bu model Azərbaycan Prezidentinin müəllifi olduğu mədəniyyətlərəsi əməkdaşlığa dair Bakı Prosesi, elan etdiyi Multikulturalizm və İslam həmrəyliyi illəri çər-

çivəsində ölkəmizdə və xaricdə müstəvidə keçirilən qlobal forum və tədbirlərdə təbliğ və təşviq olunur. Eyni zamanda, Azərbaycanda 2017-ci ildə dövlət başçısının tövsiyəsi ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi artıq İspaniya və Almaniya da daxil olmaqla beynəlxalq konfranslar təşkil edib. Vyanada təşkil edilən konfrans da bu qəbilədən növbəti nüfuzlu tədbirdir.

Şeyxülislam bildirib ki, milli və bəşəri dəyərlərə, multikultural ənənələrə hər zaman böyük önəm verən Azərbaycan bu gün dünyanın mədəni dəyərlər mərkəzi olaraq tanınır. Multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir və bu müdrik siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət yüksək səviyyədə davam və inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə çox uğurlu fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliğ ilə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və qayğısı Azərbaycanın istiqamətə söz sahibinə çevrilməsində mühüm rol malikdir.

Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüzü çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməsinə tələb edir və ATƏT-in Minsk qrupunun sülhəyətə missiyasından real nəticə gözləyir.

Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri **Mübariz Qurbanlı** çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkililiyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rə-

vac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakimiyyət tərəfindən dəstəklənməsi, dinlərarası əməkdaşlıq və bəşəri həmrəyliyin mühüm əhəmiyyət daşıyır.

Komitə sədri deyib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inancların birgə yaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlərarası siyasətin sağlamlıq və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlər normal müstəvidə tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquq bəza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri **Siyavuş Novruzov** müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək eyni zamanda, dinlərarası və mədəniyyətlərəsi dialoqun inkişafına da diqqət göstərilməsini vacib hesab edib. O, bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım hesab edərək xoş məramla seçkilərlə yanaşı, milli ideyaların geyimlərinə də diqqət göstərilməsini vacib hesab edib.

Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüzü çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməsinə tələb edir və ATƏT-in Minsk qrupunun sülhəyətə missiyasından real nəticə gözləyir.

Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri **Mübariz Qurbanlı** çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkililiyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rə-

vac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakimiyyət tərəfindən dəstəklənməsi, dinlərarası əməkdaşlıq və bəşəri həmrəyliyin mühüm əhəmiyyət daşıyır.

Komitə sədri deyib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inancların birgə yaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlərarası siyasətin sağlamlıq və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlər normal müstəvidə tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquq bəza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri **Siyavuş Novruzov** müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək eyni zamanda, dinlərarası və mədəniyyətlərəsi dialoqun inkişafına da diqqət göstərilməsini vacib hesab edib. O, bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım hesab edərək xoş məramla seçkilərlə yanaşı, milli ideyaların geyimlərinə də diqqət göstərilməsini vacib hesab edib.

Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüzü çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməsinə tələb edir və ATƏT-in Minsk qrupunun sülhəyətə missiyasından real nəticə gözləyir.

Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri **Mübariz Qurbanlı** çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkililiyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rə-

vac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakimiyyət tərəfindən dəstəklənməsi, dinlərarası əməkdaşlıq və bəşəri həmrəyliyin mühüm əhəmiyyət daşıyır.

Komitə sədri deyib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inancların birgə yaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlərarası siyasətin sağlamlıq və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlər normal müstəvidə tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquq bəza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri **Siyavuş Novruzov** müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək eyni zamanda, dinlərarası və



# İlham Əliyevin yeni sosial paketi 2 milyon vətəndaşın sosial rifahını yüksəldəcək

Yeni iqtisadi islahatlar notçısında Azərbaycanın maliyyə imkanları son dövrlərdə əhəmiyyətli dərəcədə artıb. Maliyyə imkanlarının artması isə digər məsələlərlə yanaşı vətəndaşların sosial rifahının yüksəldilməsinə də real zəmin yaradır. Belə ki, bu ilin ilk yarısında Prezident İlham Əliyevin imzaladığı sosialiyönümlü fərman və sərəncamlar 3 milyon vətəndaşı əhatə etdi. Dövlət başçısının iyunun 18-də imzaladığı müvafiq sərəncamlar isə göstərdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gənişmiqyaslı tədbirlər uğurla davam etdirilir.

Milli Məclisin deputatları bu barədə fikirlərini qəzetimizlə bölüşdülər.



**İslahatların mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır**

**Hadi RƏCƏBLİ,**  
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri:

- Əhalinin maddi rifah halının davamlı şəkildə yüksəlməsi, insanların layiqli həyat tərzinin təmin olunması baxımından bu gün Azərbaycan dünyanın ən qabaqcıl dövlətləri sırasında yer almaqdadır. Ölkənin sürətli sosial-iqtisadi inkişafına paralel olaraq insanların maddi gəlirləri müəndə artır, sosial rifahı yüksələn xətt üzrə inkişaf edir. Bu, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və sürətli təqdimatı xidmət edən siyasətin əsas məqsədlərindən birini təşkil edir.

Prezident İlham Əliyev dəfələrlə 2019-cu il "Sosial müdafiə ili" adlandırılıb. Dövlət başçısının son 6 ayda böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncamlar və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır.

Azərbaycan Prezidentinin imzaladığı 18 iyun 2019-cu il tarixli "Minimum aylıq əməkhaqqının artırılması haqqında" sərəncamı isə respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində cari ilin ilk aylarından atılan inqilabi addımların davamıdır. 950 minədək vətəndaşı əhatə edəcək artımın 600 minə sektorunda, 350 minə özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait təmin olunacaqdır. Minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması ilə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq tarif məaşları üzrə orta əməkhaqqı 265 manatdan 367 manata çatacaqdır.

"Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklərə görə, ölkəmizdə minimum pensiyanın məbləği bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq. 700 minə yaxın insanı əhatə edəcək bu dəyişiklik təxminən 25 faiz artım deməkdir.

Prezident İlham Əliyevin sosial islahatlar paketinin yeni uğurlu nəticələri, sosial müdafiə sahəsində atılan mühüm addımlar müəllimləri də əhatə edir. "Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında" sərəncamı ilə həmin müəllimlərin aylıq vəzifə məaşları sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq. Yeni sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Bu artımın təmin edil-

məsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, cari il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq. Göründüyü kimi, dövlət başçısı vətəndaşın sosial rifahının yaxşılaşdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.

Ümumiyyətlə, cari il başlayan sosial sahədə atılan addımlar həyata keçirilən böyük sosial paketin tərkib hissəsidir. Bu barədə Prezident İlham Əliyev əvvəllər də fikirlərini bildirib, əhalinin sosial müdafiəsinə xidmət edən tədbirlərin davamlı həyata keçirilməsi diqqətə çatdırıb. Yanvarın sonlarından etibarən Prezidentin qeyd etdiyi məsələlər gerçəkliyə çevrilərək ölkə vətəndaşlarının sosial rifahına xidmət edir. Cari ilin ilk 6 ayında əlavə bir sahə yoxdur ki, məaşlarda, əlavə də sosial müavinətlərdə və təqaüdlərdə artımlar edilməsin.

Prezidentin imzaladığı və 2 milyon insanı əhatə edən bu sərəncamlar həm də onu göstərir ki, islahatlar kompleks xarakter daşıyır və atılan hər bir addımın mərkəzində Azərbaycan vətəndaşının etibarlı sosial təminatı dayanır.

Sərəncamın bir müsbət cəhəti də qadınlarla kişilərin əməkhaqqı artırılmasında fərqin azaldılmasına xidmət etməsidir. Çünki sərəncam məhz vahid tarif cədvəli üzrə işləyənləri əhatə edir ki, onların da böyük əksəriyyətini qadınlar təşkil edir. Vahid tarif cədvəli üzrə vəzifə məaşları artacağına görə qadınların əməkhaqqında artım olacaqdır. Bu gün az məaşa işləyənlərin çoxu qadınlardır. Bu sərəncam qadınların əməkhaqqının və gəlirlərinin artmasına çox müsbət təsir edəcək. Eyni zamanda, minimum əməkhaqqının artırılması ölkə iqtisadiyyatında çalışan insanların əməkhaqqlarının yüksəldilməsinə və pensiya fonduna ödənişlərin çoxalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində əmək pensiyalarının əhəmiyyətli dərəcədə artmasına səbəkdir.

Beləliklə, Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, dövlətin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun rifahının daha da yaxşılaşdırılması amili dayanır.

**Əhalinin sosial rifahının gücləndirilməsi daim prioritetdir**

**Nəsim MƏHƏMƏLİYEV,**  
Milli Məclisin deputatı:

- Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlarla minimum əməkhaqqının, ayrı-ay-

rı dövlət orqanları əməkdaşlarının, müəllimlərin, dövlət qulluqçularının aylıq məaşlarının artırılması bəlli həqiqətlərə növbəti dəfə işiq saldı. Bir daha təsdiq olundu ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır və əhalinin sosial rifahının gücləndirilməsi daim prioritet olaraq qalır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin 2019-cu ilin ötən dövrü ərzindəki fəaliyyətinin diqqəti çəkən əsas məqamlarından biri sosial məsələlərlə bağlı qəbul etdiyi qərarlardır. Bu da onu göstərir ki, əhalinin bütün qruplarının rifahının yüksəldilməsi həyata keçirilən sosial siyasətin əsas leytmotividir. Hələ bu ilin fevral ayında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla pensiya və əməkhaqqlarına, sosial müavinətlərə tətbiq olunan artımlar təsdiqlənmiş ki, vətəndaşların maddi rifahının yüksəldilməsi dövlət başçısı üçün ümdə məsələlərdən biridir.

Məlum olduğu kimi, bu ilin əvvəlində tətbiq olunan sosial paketin ilkin mərhələsində 11 min manat birdəfəlik ödəmə alacaq şəhid ailələrinin əhatə dairəsi daha da genişləndi, şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləği 242 manatdan 300 manata qaldırıldı. Sosial paketin əsas tərkib hissələrindən biri minimum əməkhaqqının artırılması olmuşdu. Belə ki, minimum əməkhaqqının məbləği martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq, 130 manatdan 180 manata çatdırılmışdı.

Milli Məclisin fevralın 19-da qəbul etdiyi və cənab Prezidentin təsdiqlədiyi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanuna əsasən martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat məbləğində müəyyən olundu. Dəyişiklik 233 min nəfərin pensiyasında hiss oluncayaq artıma gətirib çıxardı, 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz, bütövlükdə isə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz artdı.

Prezidentin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı isə ümumilikdə 576,8 min nəfəri əhatə etdi. Aprelin 1-dən qüvvəyə minən sərəncama uyğun olaraq sosial müavinətlər yaşa görə 130 manat, I qrup əlilliyə görə 150 manat, II qrup əlilliyə görə 130 manat, III qrup əlilliyə görə 110 manat müəyyən olundu. Sərəncama əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar 150 manat, ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri 80 manat, 5-dən çox uşağı olan qadınlar hər uşağı üçün 55 manat sosial müavinət alacaqlar. Bunlarla yanaşı, müavinətlər uşağın anadan olmasına görə 200 manata, dəfn üçün 300 manata çatdırıldı.

Məcburi köçkünlər də unudulmadi. Bu kateqoriyadan olan vətə-

daşlara verilən aylıq müavinətlər 50 faiz artı. Tələbə və doktorantlar da diqqətdən kənar qalmadı. Prezidentin fərman və sərəncamları ilə ali təhsil müəssisələrində təhsil alan tələbələrin təqaüdü, Prezident təqaüdü, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlər artırıldı.

Çoxmənzilli binalardakı mənzillərin sənədləşdirilməsi və dollarla götürülmüş kreditlərlə bağlı yaranmış problemlərin qoyulması da ölkədə həyata keçirilən müxtəlif sosial siyasətin bariz nümunəsi kimi tarixə düşdü.

Bütövlükdə Prezident İlham Əliyevin fevral ayında qəbul etdiyi sosial qərarlar təxminən 3 milyon vətəndaşı əhatə etmişdi. Maddi tərəfinə gəldikdə isə bu, böyük məbləğdə bütçə vəsaiti deməkdir. Konkret desək, 2019-cu ilin fevralında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara əsasən 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi məqsədlərinə 1,5 milyard manat ayrıldı.

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar isə bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir.

Dövlət başçısının "Minimum aylıq əməkhaqqının artırılması haqqında" sərəncamına əsasən ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin artırılması istiqamətində sosial islahatlar həyata keçirilməyə başlayıb. Minimum əməkhaqqının artırılması istiqamətində sosial islahatlar həyata keçirilməyə başlayıb. Minimum əməkhaqqının artırılması istiqamətində sosial islahatlar həyata keçirilməyə başlayıb.

Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Həmçinin dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların və digərlərin əməkhaqqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaqdır. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması (2,3 faiz) artımın real dəyərini yüksək olmasına imkan yaradacaqdır.

Bütövlükdə, prezident sərəncamları ilə əməkhaqqlarının artımı bütçədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaqdır. Dövlət büdcəsinin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin bütçə vəsaitlə təminatı ilə maliyyələşməsinə imkan yaradacaqdır. Əməkhaqqlarının artımı həm də ölkədə iqtisadi aktivliyi artıracaqdır.

"Azərbaycan"

## İlham Əliyevin sosial inqilabı davam edir

Əvvəli 1-ci səh.

İlin əvvəlində Prezidentin müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlər üçün 1,5 milyard manat ayrıldı.

Önemli bir məsələ də problemlə kreditlərin həlli idi. Azərbaycan dövləti bu məsələni də yüksək səviyyədə həll etdi. Dövlətin iqtisadi və maliyyə imkanları artıqca vətəndaşları rahat edən problem aradan qaldırıldı.

Bu qəbilən olan çoxsaylı tədbirləri misal götürmək mümkündür. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı növbəti sərəncamlar da ölkədə sosial islahatların davamlı olduğunu təsdiqləyir. Minimum aylıq əməkhaqqının, əlavə də bir sıra ayrı-ayrı sahələrdə çalışan əməkdaşların aylıq vəzifə məaşlarının artırılması Azərbaycan vətəndaşının yaşayış səviyyəsinin yüksəldilməsi, güzarının daha da yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır. Belə ki, sözügedən sərəncamların biri ilə minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edildi. Yeni sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırıldı. Bu da özəl sektorda çalışan 350 min vətəndaşa yanaşı, dövlət sektorunda vahid tarif cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artmasına səbəb olacaqdır.

Daha bir sərəncamla dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı 20 faiz artırılıb. Bu həcmdə artım, əlavə də dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqqına aiddir.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqqlarının orta hesabla 40 faiz artırılması haqqında da sərəncam verilib. Bu təşkilatlara AMEA-nın Rəyasət Heyəti və aparatı, Gəncə bölməsindən aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycan Atatürk Mərkəzi, respublikanın dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu, Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kültürə İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu daxildir. Sərəncama əsasən, Nazirlər Kabineti dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçuları olmayan işçilərinin (vahid tarif cədvəli əsasında əməkhaqqı alan işçilərin istisna olmaqla) vəzifə məaşlarının orta hesabla 40 faiz artırılmasını da təmin edəcək.

**Əməkhaqqının artımı iqtisadi aktivliyi yüksəldəcək**

**Tahir MİRKİŞLİ,**  
Milli Məclisin deputatı:

- 2018-ci ildə Prezident İlham Əliyev tərəfindən aparılan son iqtisadi islahatlar iqtisadiyyatda şəffafliqni yüksəltməyə, iqtisadi yüksəlişin yeni mənbələrinin tapılmasına imkan yaradı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi. Təbii ki, bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, inflyasiyanın həcmi kiçik olmasında, irxarın həcmi və strateji valyuta ehtiyatlarının yüksəlməsində göstərdi. 2018-ci ildə qəbul olunmuş, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan bütçə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edildi. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqqının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin və s. artması, problemlə kreditlərin vətəndaşların xeyrinə həll olunmasına ilə nəticələndi.

Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi vəsaitlərin bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım illi olacağına da əvvəlcədən planlaşdırılmışdı. İlin 1-ci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi. Belə bir şəraitdə sosial addımların atılmasının iqtisadi əsasları da təmin edilmişdir. Dövlət başçısının 18 iyun tarixli sərəncamları ilə ilin əvvəlindən elan edilmiş sosial paketin yeni mərhələsi başladı. Yeni sərəncamlar 2 milyon vətəndaşı əhatə edir və orta hesabla məaşların 40-50 faiz artırılmasını nəzərdə tutur.

Minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması çox mühüm addımdır. Minimum əməkhaqqının yaşayış minimumundan çox olması yoxsulluq səviyyəsinin azaldılmasına da ciddi təsir edəcək. Həmçinin dövlət qulluqçularının, müəllimlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda, hərbi və hüquq-mühafizə orqanlarında çalışanların və digərlərin əməkhaqqlarının 20-40 faiz artırılması insanların maddi rifah halına mühüm dəstək olacaqdır. Ölkədə inflyasiyanın səviyyəsinin çox aşağı olması (2,3 faiz) artımın real dəyərini yüksək olmasına imkan yaradacaqdır.

Bütövlükdə, prezident sərəncamları ilə əməkhaqqlarının artımı bütçədən əlavə olaraq 1 milyard manat vəsaitin ayrılmasına səbəb olacaqdır. Dövlət büdcəsinin gəlirlərinin indiki artım sürəti və həcmi sosial paketin bütçə vəsaitlə təminatı ilə maliyyələşməsinə imkan yaradacaqdır. Əməkhaqqlarının artımı həm də ölkədə iqtisadi aktivliyi artıracaqdır.

Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) məaşlarının artırılmasını haqqında da sərəncamlar imzalanıb.

Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə (tarif) məaşları orta hesabla 40 faiz həcmdə artırılıb. Aylıq pul təminatının və məaşların bu həcmdə artımı Fövqaladə Hallar Nazirliyinin, əlavə də Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də əhatə edir.

Daha bir sərəncam Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə məaşlarının müəyyən edilməsi haqqındadır. Bu sərəncam Prezidentin 22 yanvar 2007-ci il sərəncamında dəyişiklik edilib.

Dövlət başçısının imzaladığı yeni sərəncamların hamısı sözügedən sahələrdə çalışan insanların sosial müdafiəsinin gücləndirilməsinə və onlara dövlət qayğısının daha da artırılmaq məqsədi daşıyır. Həmin təşkilatlarda çalışan işçilərin əməkhaqqının cari il sentyabrın 1-dən artırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını bir daha təsdiqləyən həmin sərəncamlar ümumilikdə 2 milyona yaxın insanı əhatə edir. Beləliklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan əməkdaşların maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə vətəndaşların sosial rifahına yönəldilməsi ölkənin kompleks iqtisadi inkişafı fonunda dövlət-vətəndaş etimad mühitini dərinləşdirilməklə yanaşı, aparılan sosial siyasətin alternativsiz olduğunu sübut edir.

**Flora SADIQLI,**  
"Azərbaycan"

## Azərbaycan Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnəsinə qoşulur

İyunun 19-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korpusiya ilə mübarizə komitəsinin iclası keçirildi. Milli Məclisin Sədri'nin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdə "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnəsi"na qoşulmaq haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin olduğunu bildirdi.

Ziyafət Əsgərov qeyd etdi ki, Beynəlxalq Hərbi Tibb Komitəsinin yaranması zərurəti Birinci Dünya müharibəsindən sonra ortaya çıxıb. Bu ideya Belçika tərəfindən dəstəklənib və 1921-ci ildə komitə yaranıb. Beynəlxalq Hərbi Tibb Komitəsinin qərarı Brüssel şəhərində yerləşir.

Beynəlxalq əlaqələrdə dəyişikliklərə səbəb olan hadisələrin gedişatı Beynəlxalq Hərbi Tibb Komitəsinin 1990-cı il 28 aprel tarixində keçirilən Baş Assambleya zamanı Nizamnəsinin yenidən nəzərdən keçirilməsinə qərar verilməsi ilə nəticələndi. Yeni Nizamnəmə 1921-ci ildə qurum təsis edilərkən təməlini təşkil edən və bugünkü Beynəlxalq Komitənin bütün fəaliyyətini tənzimləyən fundamental prinsiplərə əsaslanır.

Qeyd olundu ki, müzakirə olunan qanun layihəsi də Azərbaycanın 2013-cü ildə düzəliş edilmiş bu Nizamnəməyə qoşulması ilə bağlıdır.

Müzakirələr zamanı deputatlar bu məsələnin ölkəmizin milli maraqlarına uyğun olduğunu bildirdilər və qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olundu.

**Rəşad CƏFƏRLİ,**  
"Azərbaycan"

## Bolqarıstan Respublikası Xalq Məclisinin Sədri Azərbaycana səfərə gəlib



Bolqarıstan Respublikası Xalq Məclisinin Sədri xanım Tsveta Karayancheva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Bolqarıstan parlamentinin Sədri ni hava limanında Azərbaycan Respublikası Milli Məclisi Sədri Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

# Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb



İyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları natiçələrinin analitik təhlili

ne dair təqdimatla çıxış edib. Bildirib ki, fənn olimpiadalarına maraq ildən-ilə artır. 2018-2019-cu tədris ilində olimpiadaya 30 mindən çox şagird qatılıb. Olimpiadaların natiçələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib. Qalibləri təbrik edən təhsil naziri Ceyhun Bayramov son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və

qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülmüşdür. Beynəlxalq olimpiadalarda natiçələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə mühüm nailiyyətlər əldə edildiyini vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində



islahatların əsas göstəricisi-dir. Azərbaycanın bütün bölgələrində olimpiadalar hazırlıq təhsil müəssisələrinin və yerli təhsil idarəetmə orqanlarının prioriteti olmalıdır. Bu ildən etibarən olimpiada natiçələrinin məktəblərin reyting ballarının hesablanması nəzərə alınacaq ki, bu da məktəblərin və müəssisə rəhbərlərinin rəğbətli olmasını üçün əsasdır.

İstedadlı uşaqların aşkar edilməsi istiqamətində görülən işlərdən də danışan Ceyhun Bayramov çıxışının sonunda bütün qalibləri bir da-

ha təbrik edib və onlara uğurlar arzulayıb. Mərasimdə Respublika fənn olimpiadaları iştirakçılarının və onların müəllimlərinin bilik yarışmasının təşkil və keçirilməsi ilə bağlı təsəvvürlərinin əks olunduğu videoçarx nümayiş edilib. Daha sonra Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya - "Birincilərin birincisi"ne, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlamlıq rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirməyə imkan yaratmasından ibarətdir. Respublika fənn olimpiadaları "Kapital Bank"ın baş sponsorluğu ilə həyata keçirilir. Tədbirdə Milli Məclisin deputatları, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münisiflər heyətinin üzvləri iştirak ediblər.

## Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşüb.

XİN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münabiqəsinin həllinin cari vəziyyəti və substantiv məsələlər üzrə danışıqların irəliləməsi yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparılıb.

Tərəflər ABŞ ilə Azərbaycan arasında mövcud ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələləri, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüsləri, enerji və nəqliyyat sahəsində reallaşdırılan layihələri, habelə Avropanın qaz təminatının şaxələndirilməsi üzrə əlaqələri müzakirə ediblər.

Görüşdə, həmçinin geniş Yaxın Şərq bölgəsində mövcud vəziyyəti, eləcə də global gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.



## Müdafiə naziri: "Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşməyə nifrət ruhunda tərbiyə etməlisiniz"



Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağının, Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Azərbaycan Tibb Universitetinin hərbi Tibb fakültəsinin məzunları ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin hərbi məktəbin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsinə ehtiramla yad ediblər.

Məzunlarla görüş ümummilli liderimiz Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsillərini müvəffəqiyyətlə başa vuraraq "leytənlik" hərbi rütbəsi alan məzunları təbrik edən müdafiə naziri deyib ki, Azərbaycan Ordusunun hər bir zabiti rəhbərlik etdiyi hərbi kollektivə şəxsi nümunə və dövlətə sadıq olmalı, Vətənə və torpağa sevgi, düşməyə nifrət hissi ilə xidmət etməlidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar barədə danışan Müdafiə naziri ordu quruculuğunda həyata keçirilən vacib tədbirləri, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələri diqqətə çatdırıb. Həmçinin nazir vurğulayıb ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin diqqətdə saxlanması və yaxşılaşdırılması üçün yeni hərbi şə-

hərciklərin, daimi və xidmət mənzillərini istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindədir.

Məzunlara tövsiyələrini çatdıran müdafiə naziri bu şərtlə yolda onlara uğurlar arzulayaraq bildirib: "Hər bir zabiti Azərbaycançılıq ideologiyasına sadıq olmalı, şəxsi heyətə hörmət və qayğı ilə yanaşmalı, "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" şüarını rəhbər tutaraq dövlət və dövlətçiliyimizə xidmət etməlisiniz".

Xidməti təcrübəsini məzunlarla bölüşən general-polkovnik Z.Həsənov deyib ki, zabit öz davranışını, əxlaqi keyfiyyətlərini, nizam-intizamı, vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı ilə hər zaman şəxsi nümunə olmalı, ölkə Prezidenti və xalqımız tərəfindən göstərilən yüksək dəyəri daim nümunəvi xidməti ilə doğrultmalı, Vətənimizi və xalqımızı etibarlı şəkildə qorumalıdır.

standartlarına uyğun olan silah və texnika ilə təchizatının, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji vəziyyətinin yüksək olması Ali Baş Komandanın qayğısı ilə əhatə olunmasının nəticəsidir. Siz də öz nümunəvi xidmətinizə Azərbaycan Ordusunun inkişafına töhfəni verməli, "Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır" şüarını rəhbər tutaraq dövlət və dövlətçiliyimizə xidmət etməlisiniz".

## ADA Universitetində IV Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb

İyunun 19-da ADA Universitetində "İnküziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər" şüarı altında IV Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilir. Konfransın məqsədi təhsil sahəsində rast gəlinən problemlərə və onların aradan götürülməsinə marağı artırmaq, islahatların daha çox tədqiqatçıların iştirakı ilə həyata keçirilməsi üçün imkan yaratmaq, yerli və beynəlxalq təcrübəni bir araya gətirmək, gəncləri tədqiqata cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaqdır.

Universitetin təhsil işləri üzrə prorektoru Vəfa Kazdal iştirakçılara konfrans haqqında ətraflı məlumat verib. Bildirib ki, konfransa maraq ildən-ilə artır. Əgər 1-ci konfransa 25 tədqiqat işi təqdim olunmuşdu, 4-cü konfransa 10-u xaricdən olmaqla 100-ə yaxın tədqiqat göndərilib.

Vəfa Kazdal qeyd edib ki, təhsil sahəsində əldə edilən nailiyyətlər və görülməli işlər iki gün ərzində konfransda müzakirə olunacaq. Yerli təhsil mütəxəssisləri ilə yanaşı, nüfuzlu beynəlxalq ekspertlər də öz təcrübələrini bölüşəcəklər.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında qeyd edib ki, beynəlxalq konfransın təşkilatçılarıdır, ancaq bəla tədbirlərin natiçələri daha vacibdir. Konfransın 4-cü dəfə keçirilməsi əvvəlki konfransların müsbət natiçələrinə dəlalət edir.

"Konfransda maraqlı mövzular müzakirə olunacaq. Təhsildə gündəmdə olan problemlər araşdırılacaq və onların həlli yolları axtarılacaq. Ümid edirəm ki, builki konfransdan da gözlənilən natiçələr əldə olunacaq", - deyərək qeyd edib.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycanın ən qabaqcıl ali məktəblərindən biri olan ADA Universitetində belə konfransın keçirilməsi olducaq əhəmiyyətlidir.

Nazir Azərbaycanda təhsilin vəziyyəti, müvafiq sahədə aparılan islahatlar haqqında danışdı. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan ötn müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bir neçə il əvvəlki sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quruculuğu məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrinin



de təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5,7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.

Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi son illərdə Azərbaycanda təhsil sahəsinə ayrılan vəsaitdən və əldə olunan uğurlu nəticələrdən danışdı.

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional təhsil məsləhətçisi Parmosivea Soobrayan Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışdı. O bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir. Son üç ildə Azərbaycanda məktəbəqədərlik proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəcarpan artım qeydə alınıb. Belə ki, 2015-ci ildə

15 faiz təşkil etmiş göstərici 2018-ci ildə 75 faizə bərabər olub. Bununla yanaşı, son iki ildə 3-4 yaşlı uşaqların hədəfə götürülmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.

Parmosivea Soobrayan diqqətə çatdırıb ki, UNICEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmayan uşaqlar üçün yeni kurikulum və tədris materialları işlənilib hazırlanıb, yeni metodologiyalar üzrə təlimlər keçirilib.

"Ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün onların tələb olunan bacarıqlarının inkişaf etdirilməsi cəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə verir", - deyərək Parmosivea Soobrayan vurğulayıb.

Çıxışlardan sonra konfrans öz işini bölünmə iclasları ilə davam etdirib.

## Artilleriyaçılarla komandir toplanışı keçirilib

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, birlik və birləşmələrin artilleriya reisləri, həmçinin artilleriya hərbi hissələrinin komandirləri və onların müavinləri ilə komandir toplanışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə raket və artilleriya bölmələri ilə döyüş vəziyyətinə uyğun şəraitdə təlim və məşğələlər keçirilib, döyüş hazırlığının yekunları və hərbi intizamın vəziyyəti

təhlil edilib, növbəti tədris mövsümü ilə əlaqədar tapşırıqlar verilib.

Toplanışın yekununda zabit heyətinin nazəri biliklərinin yoxlanılması məqsədilə məqbul qəbul edilib və praktiki atışlar icra olunub.

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliklərdən birinin təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim qoşunlarının idarə edilməsi vərdişlərinin tə-

## Ümumqoşun poliqonunda təlim

miləşdirilməsi və bölmələrin döyüş uzaqlaşmasının səviyyəsinin artırılması, taktiki əməliyyatlar zamanı fəaliyyətlərin planlaşdırılması, bölmələrin idarə edilməsində qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkil və digər məsələləri məşğ etməklə məqsədlə keçirilib.

Təlimlərdə cəlb edilən qüvvə və vasitələr qarşıya qoyulan tapşırıqları ardıcıl yerinə yetiriblər. Motoatıcı, artilleriya, zirehli tank bölmələri, eləcə də hava hücumundan müdafiə vasitələri döyüş atışları icra ediblər.

# Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

İyunun 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Şüvəlan qəsəbəsində sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində və Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva burada uşaqlarla görüşdü, onlar üçün yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1976-cı ildən fəaliyyət göstərən bu internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulub. Hazırda burada 100-dən çox uşaq müalicə alır. Məktəbin nəzdində məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan Reabilitasiya-Inkişaf Mərkəzi fəaliyyət göstərir.

Leyla Əliyeva müəssisədəki uşaqlarla söhbət etdi, onların əl işlərinə baxdı, fəaliyyət göstərən dərnekərlə maraqlandı.

Internat məktəbinin sakinləri Heydər Əliyev Fondunun vitse-prezidentinə öz bacarıqlarını nümayiş etdirdilər.

Müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.



Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə gəldi.

Bildirildi ki, 1960-cı illərin əvvəllərindən fəaliyyət göstərən internat məktəbi eşitmə qüsurlu uşaqlar üçün nəzərdə tutulub. Buradakı 649 uşaqdan 226-sı internat məktəbində yaşayır. Azərbaycan və rus bölmələrinin olduğu internat məktəbində 87 sinif var. Artıq 4 ildir ki, internat məktəbində implant siniflər də fəaliyyət göstərir. Həmin siniflərdəki uşaqlara implant əməliyyatından sonra xüsusi proqram üzrə dərslər keçirilir. Təhsil müəssisəsində uşaqlar öz istəklərinə uyğun olaraq rəsm, toxuculuq, muncuqla iş, xalçaçılıq, idman dərnekələrində məşğul ola bilərlər. Internat məktəbinin məzunları arasında idmançılar, rəssamlar var.

Bu məktəbə də Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.





## Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, "Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alır**:

**Maddə 1.** Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963, № 11, maddələr 2188, 2191, 2214, 2217, 2231, № 12 (I kitab), maddələr 2473, 2475, 2499, 2507, 2512, 2522; 2019, № 1, maddələr 4, 6,

15, 18, 23, 44; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1476-VQD nömrəli, 19 fevral tarixli 1516-VQD nömrəli, 5 mart tarixli 1520-VQD, 1522-VQD nömrəli, 29 mart tarixli 1538-VQD nömrəli qanunları) 462-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

**"Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması**

462.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarının informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir."

462.2. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmasına və ya müqavilə əsasında sahib-

karlı subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

462.3. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyəyə olan hüquqi şəxslər istisna olmaqla, digər icimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, bütöe təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolid edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir."

**Maddə 2.** Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinin 462.3-cü maddəsi həmin maddədə göstərilən mühasibat uçotu subyektlərinə münasibətdə "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsi ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla tətbiq edilir.

**İlham ƏLİYEV,**  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 3 may 2019-cu il*

"Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1583-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1583-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:  
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;  
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;  
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.  
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.  
3. "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikası-

nın Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 aprel tarixli 602 nömrəli, 15 aprel tarixli 630 nömrəli, 3 may tarixli 673 nömrəli, 16 may tarixli 694 nömrəli və 17 may tarixli 700 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bənddə "462 (ikinci halda)" sözləri "462.1" rəqəmləri ilə əvəz edilsin;  
3.2. 4.1-1-ci bənddən "462" rəqəmləri çıxarılsın;  
3.3. 4.37-ci bənddən "462 (birinci halda)" sözləri çıxarılsın;  
3.4. 4.54-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 4.55-ci bənd əlavə edilsin:

"4.55. həmin Məcəllənin 462.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur."

**İlham ƏLİYEV,**  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 14 iyun 2019-cu il*

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:  
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109; 2017, № 11, maddə 1973; 2018, № 11, maddə 2232, № 12 (I kitab), maddə 2520; 2019, № 2, maddə 202) 2.1-ci maddəsinə "ilə bağlı yoxlamalar," sözlərindən sonra

"yanğın nəzarəti, tikintiyyə dövlət nəzarəti, təhlükə potensialı obyektlərin və dağ-mədan sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar," sözləri əlavə edilsin.

**İlham ƏLİYEV,**  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 30 may 2019-cu il*

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1603-VQD nömrəli Qanununun tətbiqi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cü maddəsinin 19-cü bəndini rəhbər tutaraq, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1603-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respubli-

kasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

**İlham ƏLİYEV,**  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 13 iyun 2019-cu il*

"Yeyinti məhsulları haqqında" və "Baytarlıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1166-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alır**:

**Maddə 1.** "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 8; 2001, № 12, maddə 736; 2003, № 1, maddə 7; 2004, № 1, maddə 6; 2007, № 6, maddə 560; 2009, № 2, maddələr 49, 55; 2011, № 4, maddə 257; 2013, № 11, maddə 1290; 2014, № 11, maddə 1365; 2015, № 11, maddə 1252; 2017, № 5, maddələr 718, 747; 2018, № 4, maddə

642, № 12 (I kitab), maddə 2492) aşağıdakı məzmununda 7.5-ci maddə əlavə edilsin:

"7.5. Qida təhlükəsizliyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, reyestrdən çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsində asılı olaraq bağ verən dəyişikliyinin edilməsinə) görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur."

**Maddə 2.** "Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 682; 2007, № 12, maddə 1218; 2008, № 2, maddə 49, № 5, maddə 344; 2009, № 12,

maddələr 948, 968; 2014, № 10, maddə 1151; 2018, № 4, maddə 640, № 12 (I kitab), maddə 2490) 39.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

"39.3. Baytarlıq şəhadətnaməsinin, sertifikatın, baytarlıq preparatlarının qeydiyyatı şəhadətnaməsinin, heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə və ya etin, heyvan və quş cəmədlərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur."

**İlham ƏLİYEV,**  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 17 may 2019-cu il*

"Yeyinti məhsulları haqqında" və "Baytarlıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il

17 may tarixli 1591-VQD nömrəli Qanununun tətbiqi barədə

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq, "Yeyinti məhsulları haqqında" və "Baytarlıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1591-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Yeyinti məhsulları haqqında" və "Baytarlıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay

müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yeyinti məhsulları haqqında" və "Baytarlıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

**İlham ƏLİYEV,**  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 14 iyun 2019-cu il*

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cü bəndini rəhbər tutaraq **qərara alır**:  
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890; 2016, № 3, maddə 428, № 11, maddə 1768, № 12, maddə 2016; 2017, № 5, maddə 739; 2018, № 11, maddələr 2187, 2200; 2019, № 1, maddə 29, № 2, maddə 201) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.2-ci maddədə "vergi yoxlamalarına" sözlərindən sonra

"tikintiyyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara" sözləri əlavə edilsin;

2. 10.3-cü maddədə "sahəsində" sözü "yanğın nəzarəti, təhlükə potensialı obyektlərin və dağ-mədan sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində" sözləri ilə əvəz edilsin.

**İlham ƏLİYEV,**  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 30 may 2019-cu il*

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1602-VQD nömrəli Qanununun tətbiqi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cü maddəsinin 19-cü bəndini rəhbər tutaraq, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1602-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının

müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

**İlham ƏLİYEV,**  
*Azərbaycan Respublikasının Prezidenti*

*Bakı şəhəri, 13 iyun 2019-cu il*

Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında"

2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında dəyişiklik edilməsi və "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"

Azərbaycan Respublikası Qanununun tətbiqi edilməsi haqqında"

2003-cü il 23 dekabr tarixli 7 nömrəli Fərmanının ləğv edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cü maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sahibkarlıq fəaliyyəti haqqında" və "Çayçılıq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1388-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar **qərara alıram**:

1. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 180) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddə "hissəsində" sözləri əlavə edilsin;

1.2. 2.5-ci bənddə "və 3-cü hissələrində" sözləri "hissəsində" sözü ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmununda 2.5-1-ci bənd əlavə edilsin:

"2.5-1. həmin Qanunun 9-cu maddəsinin 3-cü hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy



## “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

### Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

**Maddə 1.** “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1231; 2019, № 1, maddə 37) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci maddəyə “bu Qanundan” sözlərindən əvvəl “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmununda 5.5 - 5.8-ci maddələr əlavə edilsin:

“5.5. Su, torpaq, meşə, bitki və heyvanlar aləmindən istifadənin əsaslandırılması, eləcə də torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin statusunun qorunması məqsədilə kooperativlərin, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin, həmçinin irimiqyaslı kənd təsərrüfatı (aqrparklar), habelə baliqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”

5.6. Bu Qanunun 5.5-ci maddəsində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

5.7. Bu Qanunun 5.5-ci maddəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

5.8. Bu Qanunun 5.5-ci maddəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”;

1.3. 11-ci maddədə müvafiq olaraq “11.0., 11.0.1. - 11.0.12.” rəqəmləri müvafiq olaraq “11.1., 11.1.1. - 11.1.12.” rəqəmləri ilə əvəz edilsin və aşağıdakı maddədə 11.2-ci maddə əlavə edilsin:

“11.2. Bu Qanunun 11.1.5-ci maddəsində nəzərdə tutulmuş dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır.”.

**Maddə 2.** “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 1231) aşağıdakı dəyişiklik edilsin:

2.1. 4.21-ci maddədə “Nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi” sözləri “Bu Qanun qüvvəyə minənədək həyata keçirilən nəzərdə tutulan fəaliyyət” sözləri ilə əvəz edilsin;

2.2. 7.4-cü maddəyə “dəyişikliklər edilməsi” sözlərindən əvvəl “ətraf mühitin mövcud vəziyyəti və ətraf mühitə təsir faktı üzrə riskin qiymətləndirilməsinin nəticələri əsasında” sözləri əlavə edilsin.

**Maddə 3.** “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 394; 2004, № 4, maddə 203, № 6, maddə 396; 2007, № 8, maddə 751; 2014, № 11, maddə 1341; 2016, № 12, maddə 2035; 2017, № 6, maddə 1030, № 7, maddə 1276; 2018, № 1, maddə 31) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü maddəyə aşağıdakı məzmununda 2-ci hissə əlavə edilsin:

“2. Bu maddənin 1-ci hissəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş dövlət proqramlarının layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası aparılmalıdır.”;

3.2. aşağıdakı məzmununda 4-1.4 - 4-1.7-ci maddələr əlavə edilsin:

“4-1.4. 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”

4-1.5. Bu Qanunun 4-1.4-cü maddəsində nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

4-1.6. Bu Qanunun 4-1.4-cü maddəsində nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

4-1.7. Bu Qanunun 4-1.4-cü maddəsində nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin

qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”.

**Maddə 4.** “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 127; 2018, № 3, maddə 381) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 8-ci maddənin 1-ci hissəsinə aşağıdakı məzmununda ikinci-beşinci abzaslar əlavə edilsin:

“Gücü 300 MVt və daha çox olan istilik elektrik stansiyalarının, gücü 10 MVt-dan çox olan su, günəş, bioqaz, geotermal, həmçinin gücü 1 MVt-dan çox olan külək elektrik stansiyalarının (külək generatorları parkları) və digər elektrik stansiyalarının layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.”

Bu maddənin 1-ci hissəsinin ikinci abzasında nəzərdə tutulan mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.

Bu maddənin 1-ci hissəsinin ikinci abzasında nəzərdə tutulan mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.

Bu maddənin 1-ci hissəsinin ikinci abzasında nəzərdə tutulan obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.”.

4.2. 13-cü maddənin ikinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Elektrik stansiyası tullantılarının zərərsizləşdirilməsi, emalı, habelə bu məqsədlə qurğuların və poliqlonların layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsini və dövlət ekoloji ekspertizasından keçirilməsini təmin etməlidir.”.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 3 may 2019-cu il

“Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli

1505 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

**Azərbaycan Respublikası Prezidentinin Fərmanı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1315) ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 11 iyun 2019-cu il

*Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir*

## Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı

- Andorra
- Anqila
- Antiqua və Barbuda
- Aruba
- Baham adaları
- Barbados
- Beliz
- Bermud
- Britaniya Vircin adaları
- Cersi
- Cəbəllütariq
- Dominika
- Fici
- Honq-Konq (ÇXR)
- Kabo Verde
- Kayman adaları
- Kuk adaları
- Qrenada
- Liberiya
- Lixtenşteyn
- Maldiv adaları
- Marşal adaları
- Monako
- Montserrat
- Niue
- Palau
- Panama
- Samoa
- Sent Lusiya
- Sent Vinsent və Qrenadin
- Sent-Kits və Nevis
- Tailand
- Tayvan (ÇXR)
- Törks və Kaykos adaları
- Trinidad və Tobaqo
- Vanuatu
- Vircin adaları (ABŞ)

## “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1582-VQD nömrəli Qanununun tətbiqi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1582-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetini:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Res-

publikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında”, “Turizm haqqında”, “Turizm haqqında” haqqında

“Turizm haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 5.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 5.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.3. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 4-1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti

orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.4. həmin Qanunun 4-1.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.5. “Elektrik və istilik stansiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.6. həmin Qanunun 8-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 11 iyun 2019-cu il

## “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasını təkmilləşdirmək və elmi tədqiqatların səviyyəsini yüksəltmək məqsədilə **qərara alıram**:

1. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetini:

3.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə uyğun olaraq, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.8-ci bəndinə uyğun olaraq, dosent və professor elmi adları barədə attestatların formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.4-cü bəndinə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci bəndinə uyğun olaraq, ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 7.9-cu bəndinə və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 6.9-cu bəndinə uyğun olaraq, xarici ölkələrdə verilmiş elmi dərəcələri və elmi adlar haqqında sənədlərin notifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmi dərəcələri və elmi adlar haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə

altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 89; 2008, № 6, maddə 487; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1354) 2-ci hissəsi ləğv edilsin.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 11 iyun 2019-cu il

*Sərəncama edilmis əlavələr ilə www.azerbaijan-news.az saytında tanış ola bilərsiniz.*

## “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

### Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilmiş qaydalarını üç ay müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 11 iyun 2019-cu il

*Sərəncama edilmis əlavə ilə www.azerbaijan-news.az saytında tanış ola bilərsiniz.*



Ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyamızın əsas hədəflərindən biri hesab edən dövlət son illər aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Xüsusən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmaq üçün dövlət başçısı tərəfindən ardıcıl olaraq çoxsaylı fərman və sərəncamlar imzalanmışdır ki, bununla da aqrar sahədə qanunvericilik bazası təkmilləşdirilmiş, daha müxtəlif iqtisadi hüquqi baza yaradılmışdır. Nəticədə son illər kənd təsərrüfatı məhsulları istehsal sahəsində böyük uğurlara nail olunmuşdur.



Söz yox ki, qazanılan hər bir uğurda kadrlar həlledici rol oynayır. Bu baxımdan ölkəni kənd təsərrüfatı kadrları ilə təmin edən Azərbaycan Dövlət Aqrar Universitetində bir çox nailiyyətlər qazanılmışdır. Əvvəlki illərdən fərqli olaraq indi bu ali təhsil müəssisəsində tədris keyfiyyəti daha da yüksəldilərək inkişaf etmiş Avropa ölkələrinin ali təhsil müəssisələri səviyyəsinə çatdırılmışdır. Bütün bu uğurlar Prezident İlham Əliyevin universitetə göstərdiyi diqqət və qayğı sayəsində mümkün olmuşdur.

Universitetin maddi-texniki bazası möhkəmlənir

Azərbaycan Dövlət Aqrar Universiteti fəaliyyət göstərən müddət ərzində Azərbaycan, eləcə də dünya aqrar elminə çoxsaylı alimlər və mütəxəssislər vermişdir. Bundan başqa, bu universitet həm də ölkəmizin kənd təsərrüfatının daha da inkişaf etdirilməsində elmi tədqiqatların mühüm mərkəzi hesab edilir. Lakin respublikamızda müstəqillik bərpası olunduqdan sonra bir müddət hökm sürən durğunluq bu ali təhsil müəssisəsinin fəaliyyətinə də mənfi təsir göstərmişdir. Ölkədə ağır vəziyyətə düşən kənd təsərrüfatı sahəsinin inkişafına maraq azaldığından bu sahənin kənd təsərrüfatı da arxa plana keçmişdir. Lakin ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra aqrar sahənin inkişafına ciddi diqqət yetirilmiş, əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün xüsusi layihələrin həyata keçirilməsinə başlanılmışdır. İlk növbədə yüksəkixtisaslı kənd təsərrüfatı kadrlarının hazırlığına diqqət artırılmış və respublikada aqrar sahə üçün kənd təsərrüfatı Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti gücləndirilmişdir.

Ulu öndərdən sonra onun layihə davamçısı Prezident İlham Əliyev də bu ali təhsil ocağının professor, müəllim və tələbə heyətinə daim qayğı göstərmiş, onların elmi fəaliyyətlə səmərəli məşğul olmalarına, yüksək səviyyədə təhsil almalarına və sosial məsələlərinin həllinə həssaslıqla yanaşmışdır. Nəticədə universitet aqrar sahənin yüksəkixtisaslı kadrlarla təminatına nail olmuşdur. Qısa vaxt ərzində ali təhsil ocağının maddi-texniki bazası möhkəmləndirilmiş, gənclər arasında kənd təsərrüfatı ixtisasına yiyələnmək istəyənlərin sayı xeyli artmışdır. İndi burada tədris keyfiyyətini yüksəltmək üçün zəngin maşın-tractor parkı, baytarlıq kliniki, quşçuluq, maldarlıq, atçılıq tədris mərkəzləri, istixanalar, torpaqşünaslıq və aqrokimya, toxumçuluq laboratoriyaları, bitki kliniki mərkəzləri, kompüter otaqları, idman meydançaları, tələbə parkı, geniş və işıqlı auditoriyalar yaradılmışdır.

Beş ədəd avtobus alınmışdır ki, bu da tələbələrə tədris-təcrübə sahələrinə gediş-gəlişini asanlaşdırmışdır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bütün avadanlıqları ilə birlikdə baytar-sanitar ekspertizası laboratoriyası, "Aqrolinq" ASC-nin xətti ilə 20 adda yeni kənd təsərrüfatı texnikası, o cümlədən "New Holland" markalı taxıl-yığıcı kombayn, "Belarus" markalı traktor, toxumşəpən, gübrəşəpən, çiləyici, kartofəkan və çıxaran, bağ və üzümçülkdə cərgəarası becərmə aqreqatı, otbiçən və sair aqreqatlar alınmışdır. Hazırda universitetin 1500 kvadratmetr sahədə zəngin maşın-tractor parkı vardır ki, bu da tələbələrin müasir texnikaların quruluşunun, nişanlanmasının və istismarı qaydalarının öyrənmələrində başlıca rol oynayır.

Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyi bu ali təhsil müəssisəsini daim diqqət mərkəzində saxlayır. Məhz bunun nəticəsidir ki, son yarım ayda nazir İnam Kərimov iki dəfə universitetdə olmuş, təhsil ocağının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün məsləhətləşmələr aparmışdır.

Universitetin, tələbə yataqxanasının inşası da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Yüksək zövqlə və keyfiyyətlə tikilmiş iki yataqxana binası tələbələr üçün sosial məsələlərini demək olar ki, həll etmişdir. Yataqxanalarda tələbələr yaşaması və dərindən sonra istirahətləri üçün bütün şərait yaradılmışdır. 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə 520 yerlik yataqxana istifadəyə verildikdən sonra 514 yerlik daha bir tələbə yataqxanası inşa edilmişdir. Ümumi ərazisi 13 640 kvadratmetr olan yataqxana kompleksində 7 mərtəbəli, biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inven-

tarlarla təchiz edilmişdir. Hər mərtəbədə istirahət guşələri və mətbəx var. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitness zalları, kafe, kişi və qadın bərbərxanası, atelye, mağaza, camaşırxana, kitabxana, müayinə otağı və stomatologiya kabineti, valideynlərlə görüş otağı yaradılmışdır.

Bu ilin yanvar ayında universitet üçün yeni tədris korpusunun tikintisinə də başlanılmışdır. Prezident İlham Əliyevin 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına 14 milyon 245 min manat vəsait ayrılmışdır. Hazırda korpusun tikintisində son tamamlama işləri görülür və onun ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

## Aqrar sahənin sürətli inkişafı yüksəkixtisaslı kadrlardan asılıdır

### Azərbaycan Dövlət Aqrar Universiteti bu ehtiyacı layiqincə ödəyir



Universitetdə aqrar sahəyə aid bütün ixtisaslar üzrə kənd təsərrüfatı kadrlarının hazırlanır

Ölkədə aqrar sahənin belə sürətlə inkişaf etməsi gənclər arasında bu sahəyə marağı xeyli artırmışdır. Məhz bunun nəticəsidir ki, ali məktəblərə qəbul zamanı bu universitetdə oxumağa üstünlük verənlərin sayı illən-illə artır. Son illər professor-müəllim heyətinin tərkibi cavan, perspektivli və xarici mütəxəssislər hesabına əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Qeyd edək ki, 5 mindən çox tələbəsi olan universitetdə Azərbaycan dili ilə yanaşı, 10 ixtisasda rus, 5 ixtisasda ingilis dillərində tədris aparılır. 14 ixti-

sas üzrə mütəxəssis hazırlığı yalnız dövlət sifarişində həyata keçirilir.

Onu da qeyd edək ki, universitetdə yüksək balla qəbul olunan tələbələrə xüsusi qayğı ilə yanaşılır. Belə ki, qəbul imtahanlarında 400 və 500-dən yuxarı balla qəbul olmuş tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd verilir. Bundan başqa, elmi şuranın qərarına əsasən, qeyri-kənd təsərrüfatı ixtisaslarına 500 və daha çox balla qəbul olmuş tələbələrə 120 manat, 400 və 500-ə qədər balla qəbul olmuş tələbələrə 80 manat məbləğində bütövlükdən vəsait hesabına əlavə təqaüd verilir.

Universitetdə təhsil göstəriciləri yüksək olan tələbələrə də xüsusi diqqətə yanaşılır. Belə ki, həmin tələbələr rektorun əmrinə əsasən, sessiya imtahanlarının nəticələrinə görə fənlərdən 100 bal toplayan tələbələrə aylıq təqaüdlərinə 100, 80 və 60 manat, ingilis dili ixtisaslarında təhsil alanlara 70 manat aylıq yardımlar edilir.

Kənd təsərrüfatı nazirliyində tədris-təcrübə rolunu böyükdür

Universitetdə tədrisi təcrübə ilə əlaqələndirmək üçün genişmiqyaslı işlər həyata keçirilir. Belə ki, əvvəllər fəaliyyət göstərmiş və sonralar baxımsızlıqdan yarasız vəziyyətə düşmüş tədris-tə-

rübə təsərrüfatı yenidən bərpa edilərək yüksək tələblərə uyğun şərait yaradılmışdır. 80 hektara yaxın ərazisi olan tədris-təcrübə təsərrüfatının 42,5 hektarı əkin altındadır. Burada 35 hektarda taxıl, 1,5 hektarda üzüm, 1,2 hektarda meyvə ekilmişdir. Su problemi də həll edilmişdir. Əvvəllər mövcud olan 4 subartezian quyusu bərpa edilərək istismara verilmişdir. Bundan başqa, təsərrüfatın yaxınlığından keçən "Ərəbi" adlandırılan su arxı da bərpa olunmuşdur. Burada xırd və iribuyuzlu heyvanlar, həmçinin at saxlanması üçün 3 müasir tövlə inşa edilmişdir. Heyvanların yemləndirilməsi üçün yığılan taxıl meyi yem sənəhdə emal olunur. Yem saxlanması üçün anbar da

inşa edilmişdir. Bitkiçilik, bağıçılıq və heyvandarlıq ixtisasına yiyələnen tələbələrin nəzəri biliklərini təcrübə ilə birləşdirmək üçün açıq və qapalı tədris mərkəzləri də yaradılaraq müasir texnologiyalarla təmin edilmişdir.

Universitetdə nəzəriyyəni təcrübə ilə əlaqələndirmək üçün bir neçə başqa təcrübə təsərrüfatları, o cümlədən balıqçılıq və quşçuluq təsərrüfatları da yaradılmışdır. Tələbələr həmin təsərrüfatlarda yaradılmış auditoriyalarda məşğələlər keçir, balıqları, quşların yetişdirilməsində iştirak edir, onların irsi xüsusiyyətləri və müxtəlif xəstəliklərə davamlılığı haqqında ətraflı bilik əldə edirlər.

Universitet xarici əlaqələri genişləndirir

Azərbaycan Dövlət Aqrar Universiteti xarici ölkələrdə fəaliyyət göstərən və kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsində zəngin təcrübəyə malik universitetlərlə əlaqələri gündən-günə genişləndirir. Həyata keçirilən əməkdaşlıq əlaqələri böyük səmərə verməklə yanaşı, həm də elmi əməkdaşlığa geniş imkanlar açır. Qeyd edək ki, son illər bu sahədə də uğurlu nəticələrə nail

olmuşdur. Bitkiçilik, bağıçılıq və heyvandarlıq ixtisasına yiyələnen tələbələrin nəzəri biliklərini təcrübə ilə birləşdirmək üçün açıq və qapalı tədris mərkəzləri də yaradılaraq müasir texnologiyalarla təmin edilmişdir.

Universitet xarici əlaqələri genişləndirir

Azərbaycan Dövlət Aqrar Universiteti xarici ölkələrdə fəaliyyət göstərən və kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsində zəngin təcrübəyə malik universitetlərlə əlaqələri gündən-günə genişləndirir. Həyata keçirilən əməkdaşlıq əlaqələri böyük səmərə verməklə yanaşı, həm də elmi əməkdaşlığa geniş imkanlar açır. Qeyd edək ki, son illər bu sahədə də uğurlu nəticələrə nail olmuşdur. Bitkiçilik, bağıçılıq və heyvandarlıq ixtisasına yiyələnen tələbələrin nəzəri biliklərini təcrübə ilə birləşdirmək üçün açıq və qapalı tədris mərkəzləri də yaradılaraq müasir texnologiyalarla təmin edilmişdir.

Universitetdə şəffaflyq təmin edilir

Tədris prosesinin səmərəli təşkil, sessiya imtahanlarının tam obyektiv şəraitdə keçirilməsi məqsədilə son bir neçə ildə universitetdə 1000 yaxın kompüter dəsti, eləcə də çoxlu sayda "ağıllı lövhə" və 80 adda müxtəlif müasir informasiya texnologiyası avadanlıqları alınmışdır. Rektorun əmrinə əsasən, sessiyanın şəffaf və obyektiv keçirilməsi məqsədilə işçi və kodlaşdırma qrupları, həmçinin apelyasiya komissiyası fəaliyyət göstərir. Bütün fakültələr üzrə imtahanların təşkilinə və onlara nəzarət üçün xüsusi komissiyalar təşkil edilmişdir. Bundan başqa, imtahanların qəbulu üzrə ictimai nəzarət qrupu da fəaliyyət göstərir. Orun tərkibinə ictimai təşkilatların əməkdaşları, valideynlər və mətbuat nümayəndələri daxil edilir.

Məzunların işlə təminatı diqqət mərkəzindədir

Respublika Kənd Təsərrüfatı Nazirliyi və universitet rəhbərliyi məzunların işlə təminatını daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə tez-tez məzun yarmarkaları keçirilir. Bu günlərdə keçirilən 11-ci yarmarkada universiteti bitirmiş məzunlara müxtəlif ixtisaslar üzrə iş yerləri təklif olunmuşdur. 41 rayonda 164 müəssisənin iştirak etdiyi və 918 iş yerinin təklif olunduğu yarmarkada 50-dən çox məzun özünə yeni iş yerləri tapmışdır. Onlar həmin müəssisələrin təmsil olunan nümayəndələri ilə söhbətlər apararaq sonra razılığa gələrək əmək müqavilələri bağlamışlar. Məzun yarmarkasında kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə aqrar sahənin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə qazanılan uğurlardan danışıb. Bildirmişdir ki, belə yarmarkaların keçirilməsi Azərbaycan Dövlət Aqrar Universitetinin məzunları üçün yeni iş yerlərinin açılmasında geniş imkanlar yaradır.

Görüləsi işlər hələ qarşıdadır

Universitetin rektoru, AMEA-nın müxbir üzvlü, 5 il dalbadal ilin rektoru seçilmiş İbrahim Cəfərov də söhbət zamanı dedi ki, indiyədək görülən işləri bizi qane etmir. İndi elə bir vaxtdır ki, əldə olunan nəticələrə kifayətlənə bilmirik. Çünki aqrar sahə daim yenilik tələb edir. Odur ki, kənd təsərrüfatının sürətli inkişafına nail olmaq üçün qabaqcıl texnologiyaları mənimsəməliyik. Qabaqcıl texnologiyaların mənimsənilməsinə isə yüksəkixtisaslı kadrlar mühüm rol oynayır. Belə kadrlar Azərbaycan Dövlət Aqrar Universitetində hazırlanır. Biz hazırladığımız kadrların savadlı, bilikli və yaradıcı qabiliyyətlə malik olmaları üçün var qüvvəmizlə çalışmalıyıq. Aqrar sahədə yüksək göstəricilər qazanmaq üçün irəliləyəcək baxmalı, bu sahədə uğur qazanmış dövlətlərin qabaqcıl iş usullarını və texnologiyalarını mənimsəyərək tələbələrə aşılmasına nail olmalıyıq.

Səbir ƏLİYEV, "Azərbaycan"





Bu barədə düşünək

# Bir əlimizdə oddur, digərində su

Yaxud doğma təbiət ögey münasibəti cəzasız qoymur

Dünya sosial-iqtisadi və siyasi-ictimai cəhətdən nə qədər çalxalansa da, demək olar, bütün regionlarda bir yox, bir neçə qan ocağı qalxansa və bu üzəndən yüz minlərlə insan qaçqın-köçkün həyatı yaşamağa məcbur edilsə də, bir yanda milyonlar və milyardlar səltənəti, bir yanda da aclıq və səfalət hökm sürsə də bəşəriyyəti ən çox rahatsız edən bütün bu haqsızlıqlar və ədalətsizliklər yox, ekoloji problemlərdir. Çünki hələ neçəsini sadalamadığımız həmin haqsızlıq və ədalətsizlikləri, hətta təkcə onları yox, həm də siyasi və iqtisadi böhranların özlərini və fəsadlarını aradan qaldırmaq, bir az da tədbirlər görüldə qabaqlamaq mümkün, ana təbiətin ögey münasibəti verdiyi cəzanın altından çıxmaq bəndən öhdəsindən gələ biləcək iş olmur. Azmı şahidlik etmişik təbiətin adını fəlakət qoyduğumuz bizlərdən aldığı qisasna?! Tanrıdan savayı heç kim və heç nə yoxdur həmin qisasdan bizləri xilas etsin! Elə isə bunu niyə bəzən (bəlkə də həmişə) sonacan dərək etmirik?!

Bu yaxınların söhbətidir. Fotomüxbirimiz paytaxtın Həsən bəy Zərdabi prospektindəki həyatların birində qaz borularının əyilmiş, qurumuş ağaclara əməllə başlı "dayaq" olduğunu aparatına köçürmüş və qəzet olaraq bizə potensial təhlükənin qarşısının vaxtında alınmasını özümü də borc bilib replika ilə çıxış etmişdik. Fikirəlməmişdik ki, bununla əlaqəli qurumların diqqətini bəlkə də görmədikləri (baxmayaraq ki, buna özümüz də inanmırıq) həmin vəziyyətə yönəlib qaz borularının bir addımlığındakı binaların sakinlərinin xeyli vaxtdır davam edən rahatsızlıqlarına son qoyulur. Amma belə olmadı. Replikaya operativ cavab "Azəriqaz"dan gəldi və o da məktubunda öz borularını Yasamal RIH-ə məkub göndərilməklə xilas etmək istədiyini bildirdi. Sonrakı araşdırmalarımızdan məlum oldu ki, sən demə, paytaxtın rayonlarının rəsmiyətə nəinki ağac kəsmək, hətta budamaq belə səlahiyyəti yoxdur. Olsa-olsa, onların gücü fakt barədə Bakı ŞİH-in müvafiq qurumuna - Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat verməyə çatır. Lakin tələsməyin, bu da hələ təhlükənin qarşısını almağın son ünvanı deyil. Çünki həmin təsərrüfatı birliyi də qurumuş, yaxud təhlükə mənbəyi olan ağacı kəsmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ekspert rəyi almalıdır.

Bax belə! İndi gördünüz mü bizdə təbiətin keşiyini necə kəşirlər?! Məhz bu səbəbdəndir ki, artıq neçə vaxtdır sözügedən məhəllənin sakinləri gecə-gündüz səksəkədə yaşayırlar, Bakı şəhərinin etimologiyasını bilmələrinə baxmayaraq, ələri göydə Allaha güclü külek əsməsin deyə valvarırlar.

Bütün bunlara kinayə ilə yanaşmaq, əgər elə bu arada paytaxtın digər rayonunda hansısa tikinti işləri aparmaq üçün böyük bir yaşıllığın məhv edilməsi barədə KİV növbəti həyəcan təblihi çalmasıdır. Növbəti yazınq ona görə ki, təkcə Bakıda yox, bütün ölkədə bu cür faktların sayı onlarla yox, yüzlərdədir. Azərbaycan da hektarlarla yaşıllıqların işə obyektlərinin, istirahət mərkəzlərinin güdüzünə gətirilməsinə yoxdur. Biz ağacları kəsib yerində sadlıq evləri tikən, dənizi hasarlayıb camaatı onun üzünə həsrət qoyan və bir toplum olaraq belə hallara göz yuman xalqı. Amma bu yerdə mütləq qeyd etməliyik: nə yaxşı ki, dövlətimizin İlham Əliyevin təmsalında təbiətin qayğısına qalan, onu sevmən, ekologiya ilə bağlı neqativ faktlara anındaca reaksiya verən bir başçısı var.

Yəqin, heç kim unutmayıb. Bir neçə il önce yenə də paytaxtın Yasamal rayonu ərazisində, özü də böyük bir küçeni kiminə ikiye bölərək birinə Həsən bəy Zərdabinin, digərinə Mətbuatın adını verdiyi prospektlərin ikincisində hündürmərtəbəli bina tikmək istəyirdilər. Yalnız Prezidentin işə qarışması nəticəsində tikinti dayandırıldı və həmin ərazidə yaxşı bir park salındı. Yaxud götürək keçmiş Sovet küçəsini. Paytaxtın həmişə üz qarası olmuş həmin ərazidə son illər görülmə abadiyyət və yaşıllaşdırma işləri indiyə qədər tanınmaz olmuşdur. Belə misalları sayını artırmaq da olar. Amma təkcə

Prezidentmi qalmalıdır ekologiyamızın, təbiətimizin qayğısına?! Bəs vətəndaş olaraq biz nə etməliyik?

Təəssüf ki, nə etməliyik, onu etmirik. Məhz bizim, daha doğrusu, əlaqədar qurumların sayəsində ən azından çəkdiklərimiz misallardakı real vəziyyət göz qabağındadır: bir tərəfdə qurumuş ağacların girovluğunda qalan, digər tərəfdə isə yaşıllıqları allərindən alınan paytaxt sakinləri. Deməli, məsələ təbiətə vəziyyətə, qayğıda yox, şəxsi maraqların təminatındadır. Təbiətə, təkrar edirik, belə münasibəti müsbətlə cəzalandırın. Bunu unutmaq!

Lakin unutmamalı olduğumuz vəziyyət təkcə yaşıllıqla bağlı olmayıb, dörd yarı idi. Mütəxəssislər hesablamışlar ki, bu gün ekologiyaya ən çox (təxminən 75-80) ziyan vuran avtomobillərdən çıxan qazlardır. Bu üzəndən xüsusən inkişaf etmiş ölkələrdə həmin sahəyə ciddi nəzarət var. Ekoloqların təkidilə hökumətlərin sözügedən məsələ sarıdan avtomobil istehsalçıları qarşısında qoyduqları tələblər il-dən ilə yox, aydan-aya sərtləşir. İndi Avropanın əksər ölkələrində "Avro-6" standartları tətbiq olunur, dizellə işləyən avtomobillərin istismarı qadağan edilir. Hətta qoca qitədə bu gün elə şəhərlər var ki, onlar yaxın gələcəkdə daxiliyanma mühərrikləri ilə işləyən maşınlardan imtina etməyə hazırlanırlar. Hələlikse yanacaq keyfiyyəti öna çəkilir. Təsədüfii deyil ki, indi ekologiyasının və deməli, həm də əhəlinin sağlamlığının qayğısına qalan ölkələrdə "Avro-2" standartlarına cavab verən "AU-92" markalı yanacaq nə istehsal, nə də istehlak olunur.

Bəs biz nə edirik? Hələ neçə il önce "Avro-4" standartlarına keçməyimizə baxmayaraq, onun tələblərinə əməl edilməsi üçün, demək olar, heç bir tədbir görülmədi. Tək idxal zamanı avtomobillərin istehsal tarixinə müəyyən hədlər qoyuldu ki, onun da əhəmiyyəti verilən səhv qərarlarla heçə endirildi. Bu sırada "Avro-4"ün tələblərinə cavab verən "Premium" ("AU-95") markalı benzinin qiymətinin təxminən 70 faiz bahalaşdırılmasının ziyanı xüsusən qeyd olunmalıdır. Təsəvvür edin ki, ölkəyə ekologiyanın sağlamlaşdırılması üçün təbii edilən yeni standartlar çərçivəsində avtomobillər gətirilməsində qərar verilir, amma həmin standartlara cavab verən yanacaqdən istifadənin qiymət qaldırılmaqla qarşısı alınır. Belə halda hökumətin bu vacib qərarının nə əhəmiyyəti?!

İnanmırıq ki, həmin qərarı verən qurumun üzvlərinin Azərbaycan istehlakçısının, yəni avtomobil sahibinin alıcılıq qabiliyyəti barədə xəbərləri olmasın. Axi adına şura deyilən bu qurumun üzvlərinin hamısı yüksək çinli və savadı iqtisadçılardır. Təbii onlara müraciət edən müvafiq təşkilat bəhalaşma işini məlum markalı yanacağın Azərbaycanada istehsal olunmadığı səbəbindən idxal etməsi ilə əlaqələndirmişdi. Bəs şura, məşvərat nə üçündür? Oturub hesablaşmaları görək, qiymət bahalaşmayacağı halda fərqi özənəlməsi üçün lap elə bədcədən ayrılacaq kompensasiyanın məbləği çoxdur, yoxsa heç bir "Avro" standartlarına cavab verməyən keyfiyyətsiz ya-

nacağın istifadəsindən ekologiyamıza dəyən ziyanın fəsadlarını aradan qaldırmaq üçün tələb olunan vəsaitin həcmi? Təbii ki, ikinci halda daha çox vəsait lazımdır. Üstəlik, bu zaman dəyən təkcə maddi ziyan olmur. Çox az adam tapılar ki, Bakıda xüsusən küleksiz havalarda nəfəs almağın çətinliyindən şikayətlənməsin. Səbəbi avtomobillərin məhz keyfiyyətsiz, aşağı oktanlı yanacaq işlətmələridir. Bütün bunların üzərinə Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin ölkənin ekoloji problemlərinin həllinə çox həssaslıqla yanaşdığını, ölkəmizin bu sahədə bütün beynəlxalq konvensiyalara qoşulmasının tərəfdarı olduğunu, ən nəhayət, hər zaman Azərbaycanın təbiətini və atmosferinin mühafizəsi üçün lazımı qədar vəsait ayırmasını da gəlsək, onda biz "Avro-4" standartlarından kənar qoyan qərarın fəsadları bir daha üzə çıxar, baxmayaraq ki, bildirdiyimiz kimi, müasir dünyanı artıq neçə illər həmin standart da qane etmir.

Madam ki bu gün dünya ekoloqlarının ən çox rahatsız edən və düşündürən avtomobillərdən çıxan qazlardır, onda ölkəmizin bu sahədə üzəldiyi digər mühüm bir problem üzərində də dayanacaq. Problem dediyimiz həmin məsələ ölkəmizin avtomobil parkının sürətlə köhnəməsidir. Biz bu barədə bir dəfə yazmışdıq, yene təkrar edirik: avtomobil parkımız yaş sarıdan indiyə qədər vəziyyətdədir ki, belə davam etsə, yaxın vaxtlarda hətta Kubaya qitə ədə biləcək. Heç kim sira-dan bir fakt kimi qəbul etməsin: bu gün Azərbaycanda istismar edilən avtomobillərin 70-80 faizi 15-20 il, bəzi hallarda isə daha əvvəl istehsal olunanlardır. Bu yaşda avtomobillərsə təkcə insan həyatına təhlükə mənbəyi deyil, həm də ekologiyamızı düşməndir.

Təəssüf ki, bu realiti hamı görüb dərk etsə də, tədbir görünmür. Hal-buki təbiət və insanın dörd təkər üstündə gecə-gündüz gəzinti qayğısında düşüən bu "qatıl"ının qurbanlarının sayı heç də müharibə və təbii fəlakətlərin aldığı canlardan az deyil. Belədirsə, niyə ölkəyə daha müasir, daha təhlükəsiz, ekologiyaya daha az ziyan vuran avtomobillərin idxalı müəyyən güzəştlərlə stimullaşdırılır, belə avtomobillərin alınması üçün banklar tərəfindən sərəfəli, ucuz kreditlər təklif olunmur?

Yəqin, deyəcəksiniz ki, ay sağ olmuş, güzəştləri, sərəfəli təklifləri özlərinə qalsın, imkan versinlər, heç olmasa, özümüz başımıza çarə qılıb maşınımızı tələyəək, onun da qarşısını alırlar axı... Nə ilə? Cavabını hamı bilir: yüksək gömrük rüsumları və bank kredit faizləri ilə. Ölkənin ekologiyasına və əhəlinin təhlükəsizliyinə belə "yüksek"den baxanlarsa anlaşırlar ki, onların bu "bahalı siyasət"den qazandıqları dövlətin və cəmiyyətin həmin üzden itirdiklərinin yanında qəpik qurudur. İnanan yoxdursa, hesablasın - bir tərəfdə bəşəriyyəti, o cümlədən Azərbaycanı rahatsız edən global ekoloji problemlərin həlli üçün sərf edilən vəsait və hər zaman qiymətsiz olan insan həyatı, bir tərəfdə isə cari konyunktur maraqların təminatından irəli gələn yüksək rüsum və faizlər.

Bax beləcə, bir əlimizdə od, digərində su düşmüşük və təbiətin üstünə və ana deyərək ondan uşağ kimi yalnız almaq istəyirik, yalnız umuruq, özü də heç vaxt böyümürük ki, aldığımızın əvəzinə verək, qulluğunda duraq. Bu, azmız kimi, əlimizə fürsət düşəndə şəxsi maraqlarımız naminə yaşıllıqları məhv edirik, atmosferi zəhərləyirik, ətrafımızı zibilləyirik və fərqinə də varmırıq ki, bütün bu əməllərimizin bəddəlini heç, ya tez yaşayacağıq... Əgər ona yaşamaq demək mümkün olacağısa.

**Rəqib MƏMMƏDLİ,**  
"Azərbaycan"

## Şəhidlər tariximizin qan yaddaşdır



Düşmənlə 168 kilometr sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəsinə moruz qalan, Bağanın Ayrı, Xeyrimli, Barxudanlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də işğaldadır. Qazax rayonunda vətənpərvərlik hissi, döyüş ruhu hər zaman yüksək olub. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağ müharibəsi başlayandan Qazax rayonu yüzlərlə şəhid verib.



Əlillərə və veteranlarına göstərdikləri diqqət və qayğıdan danışıq, ölkə başçısının bu sahədə imzaladığı fərman və sərəncamların əhəmiyyətindən söhbət açmışdır. Diqqətə çatdırılmışdır ki, 280 nəfərdən artıq şəhidin uyuduğu məzarlar əsaslı şəkildə yenidən qurulmuş, hamısının şəkilləri qara mərmər üzərində həkk edilmişdir. Xüsusi vurğulanmışdır ki, 27 il keçməsinə baxmayaraq, nə kənd sakinləri, nə də qazaxlır həmin ağırlı-acılı günləri unutmur. Hər il kəndin işğalı günü qeyd edilir, onun müdafiəsində şəhid olmuş insanların xatirəsinə ehtiram göstərilir.

Mərasimə ordumuzun qüdrətindən də söz açılmış, xalqımızın hər tarixinə "Aprel zəfəri" kimi yazılan 5 günlük döyüşdən, eləcə də həmin döyüşlər zamanı düşməne necə ağır zərbələr endirilməsindən danışılmışdır. Qeyd edilmişdir ki, Aprel döyüşləri təkcə Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərmişdi. Eyni zamanda, igid və mərd oğullarımızın vətənpərvərliyini nümayiş etdirdi. Bu-

sunla da sübut edildi ki, ölkə rəhbərinin uzadıqları siyasi-ətəti nəticəsində bir qarış torpağımız da düşmən tapdığı altında qalmayacaq, tezliklə işğaldadır olan rayonlarımız, eləcə də Qazaxın 7 kəndi azad ediləcəkdir.

Sonra Aşağı Əskipara kənd sakinlərindən Tofiq Qasımov, Vaqif Məmmədov, eləcə də Yuxarı Əskipara kənd sakinini Nüsrəddin Hacıyev çıxış edərək 27 il əvvəl ermənilərin kənd sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən danışdı. Qeyd etdikləri ki, 1992-ci il iyunun 13-dən 14-nə keçən gecə kəndin müdafiəsi zamanı Aşağı Əskipara kəndi 6 nəfər şəhid verdi. Ümumilikdə isə kəndin 14 şəhidi var ki, onlardan biri Azərbaycanın Milli Qəhrəmanıdır. 2 nəfər müxtəlif orden və medallarla təltif olunub.

Mərasimin sonunda diqqətə çatdırılmışdır ki, şəhidlər heç zaman ölmürlər. Onlar əbədiyyətə qovuşaraq xalqın qəlbində daim yaşayırlar.

**Sabir ƏLİYEV,**  
"Azərbaycan"

## "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı brifinq keçirilib

İyunun 19-da "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin birgə eməkdaşlığı ilə Azərbaycan akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün brifinq təşkil edildi.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 36 ölkədən 40-ə yaxın nümayəndə iştirak edib. Əməliyyat Komitəsinin nümayəndələri "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı görülmüş işlər haqqında məlumat verib, protokol, təhlükəsizlik və akkreditasiya sahələrinə dair yeniliklər barədə diplomatik korpusun nümayəndələri qarşısında təqdimatlarla çıxış ediblər.

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çıxışında bildirdi: "Biz, sadəcə, idmanımızın inkişafı ilə deyil, eyni zamanda, ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin möhtəşəmliyi ilə də qürur duyuruq. Əbəz yərə Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Sayca on beşinci dəfə keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı gənclər arasında dostluq və hamrəylik bayramıdır. Ümid edirik ki, qarşında gələn festivalın da yüksək səviyyədə təşkil idmançılarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək".

Sonra Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəhbəri Pərvin Mirzəzadə çıxış edib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və gülləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

## Sabirabadda vətəndaşlarla görüş

Ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Şəhərdar Əməliyyat Komitəsinin sədri Əhməd Əhmədovda iyunun 19-da Sabirabadda vətəndaşlarla görüşüb.

Kür-Araz Çaylarında Bəndələri İstismarı İdarəsinin inzibati binasında keçirilən görüşdə Sabirabad və Saatlı rayon-

larından olan 21 vətəndaşın müraciət və şikayətinə baxılıb. Müraciətlər əsasən suvarma suyunu tələbatın ödənilməsi, yeni subarteziyan quyularının qazılması, nasos stansiyalarının tikintisi və təmiri, suvarma kanallarının ildən təmirəməsi, maddi yardım, həmçinin cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Əhmədovda hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli yoxlanılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilmiş üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismini yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzərdə götürüldü. Cəmiy-

yətin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alındı.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasını razılıq edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

**AZƏRTAC**

## Azərbaycan Respublikası Mərkəzi Bankı balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri toplusu üzrə tender elan edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı "Dövlət sənədlərinin haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri üzrə açıq tender keçirir.

Tender proseduru 05 avqust 2019-cu il saat 15:00-da Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Bəhbudov küçəsi, 90) keçiriləcəkdir.

İddiaçı qismində Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətinə lisenziyasına olan, yuxarıda göstərilən müvafiq sığorta növlərinin aparılması üzrə rəsmi razılıq almış, müvafiq icbari sığorta növləri üzrə icbari Sığorta Bürosunun İştirakçısı Sığortaçılarının Reyestrinə daxil edilmiş sığorta şirkəti çıxış edə bilər.

İddiaçının kapitalı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-5 nömrəli qərarına uyğun olaraq sığortaçılar üçün tələb olunan 5000 000 (beş milyon) manatdan az olmamalıdır.

Tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

- tenderdə iştirak üçün arzi; - iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şahadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri; - iddiaçının Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yığılması və digər risklərdən sığortalanması, habelə avtonəqliyyat vasitələrinin (CASCO) könüllü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair verilmiş razılığın surətini;

- təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkətinin Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq reyestrinə daxil edilməsi barədə məlumat (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də təqdim edilə bilər); - əsas sığorta toplusunda müəyyən edilmiş reytingə malik olan təkrarsığortaçılar tərəfindən riskin qəbul edilməsini təsdiq edən məlumat; - tender təklifi və satınalma müqaviləsinə imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd; - vətəndaş iştirak haqqının ödənilməsi haqqında bank arayışı; - iki nüsxə (aslı və surət) Azərbaycan dilində tender təklifi (tender təklifi 18 sentyabr 2019-cu il tarixinədə qüvvədə olmalıdır);

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Vergilər Nazirliyi "Azərbaycan" qəzetinin 05.04.2019-cu il tarixli 72 (8095) sayında və 19.04.2019-cu il tarixli 84 (8107) sayında dərc edilmiş elanlarla əlaqədar bildirir ki, keçirilmiş açıq tenderin nəticələri üzrə 19 iyun 2019-cu il tarixində "Azəri-M" Şəxsi Sahibkar Şirkəti (VÖEN: 1300668971) ilə mebel avadanlıqlarının satın alınmasına dair 877 196,66 manat məbləğində, "Azərbaycan" qəzetinin 12.04.2019-cu il tarixli 78 (8101) sayında və 26.04.2019-cu il tarixli 90 (8113) sayında dərc edilmiş elanlar üzrə keçirilmiş açıq tenderin nəticələri üzrə 19 iyun 2019-cu il tarixində "Evim Tekstil" MMC (VÖEN: 1402660101) ilə Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərləndirmə nişanlarının satın alınmasına dair 890 227,52 manat məbləğində satınalma müqavilələri bağlanmışdır.

**Tender komissiyası**

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi inzibati binasında olan od söndürən balonların təkrar doldurulması işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar (012) 596 44 09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusundan iştirak etmək üçün sənədlər 2019-cu il 24 iyun saat 10:00 tarixədə Bakı şəhəri, Səlatın Əsgərova küçəsi, 85 ünvanında qəbul olunur.

**Tender komissiyası**

Elvin Şirənov (Hüquq departamenti), telefon: 493-11-22 (dax. tel.: 428), elektron poçt ünvanı: elvin\_shiradnov@cbar.az

Ceyhan Samədov (İnzibati departamenti), telefon: 493-11-22 (dax. tel.: 599), elektron poçt ünvanı: ceyhan\_samadov@cbar.az

**Tender komissiyası**



# TURİZM



## ● Gəzməli, görməli yerlərimiz

**Ə**sərənqiz təbiəti ölkəmiz tarix boyu səyahətlərin diqqətini cəlb edib. İlk səyahətlər əsasən ticarət, dini, siyasi məqsədlər daşıyıb. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkətini ilk səyahətlər hesab etmək olar. Bu da, əslində, turizmin bir növü hesab edilə bilər.

Xatırlatmaq yerinə düşər ki, BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci il dünyada "Beynəlxalq davamlı turizm ili" elan etmişdi və rəsmi açılış mərasimi İspaniyanın paytaxtı Madriddə keçirilmişdi. Dövlət başçısı İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən, 27 sentyabr, həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilmişdir.



## Zəngin tariximiz, mədəni sərvətimiz

140 ölkədən gələn milyonlarla əcnəbi ölkəmizin təbiətinə heyranlığını gizlətmir

"Beynəlxalq davamlı turizm ili"ndə hərtərəfli və dayanıqlı iqtisadi inkişaf, sosial cəlbədiçilik, məşğulluq və yoxsulluğun azaldılması, təbii ehtiyatların səmərəli istifadəsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi, mədəni dəyərlər, müxtəliflik və irs, qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu təşviq edilmişdir.


"2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" ölkəmizdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə stimül verdi. Bu gün zəngin tariximiz, mədəni irsimiz Azərbaycanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Bənzərsiz təbiət - fauna və flora, mineral su qaynaqları, dünyada yeganə müalicə nefti olan - Naftalan, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin inkişafı üçün hərtərəfli şərait yaradır.

Məqsədinə görə turizmin aşağıdakı növləri var: *ekskursiya, "həftəsonu", işgüzar, etnik və ya nostalji, müalicə məqsədli səfərlər, macera turizmi, kənd turizmi, ekoturizm, dağ turizmi, şəhərətəfəri gəzinti, istirahət, yaxud, çadır turizmi, müəmmalı gəzintilər, dini turizm, ritual, karavaning, su turizmi, piyada və s.*

Turizm dünyanın bir çox ölkələrinin təsərrüfat strukturunda getdikcə daha böyük əhəmiyyət kəsb edir. Mədəni-tarixi obyektlər və təbii-coğrafi potensiala yanaşı, kəndlərin turizm sənayesində istifadə edilməsi bu sahənin fəaliyyətini ildən-ilə genişləndirir.

Dağ turizmi ən geniş yayılmış növlərdən biridir. Azərbaycanı uca dağları olan ölkələr sırasına daxil etmək olar. Belə ki, 2200 metr hündürlükdə yerləşən Xinalıq kəndi Avropanın ən hündür ikinci yaşayış məntəqəsidir. O, Azərbaycandakı ən yüksək 8 zirvənin tam ortasında yerləşir. Bu iki amil, lazımı təbii şəraitə malik milyonlarla turistə cəlb edilməsi üçün kifayətdir.

XX əsrin sonlarından etibarən inkişaf etmiş ölkələrin turizm bazarında struktur dəyişiklikləri baş verib. Zaman keçdikcə insanlar aktiv istirahətə üstünlük verir. Nəticədə turizm idmanını ayırı-ayırı növlərinə (ekstremal) özündə birləşdirir. Ekstremal turizmin inkişafı da bu idman növlərinin tarixi



ile six bağlıdır. Ekstremal turizmde müəyyən risk və təhlükələr olsa da, bu, nəticədə etibarli əsrarəngiz istirahət deməkdir.

### ...qaya divarları...

Azərbaycan ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. Quba rayonunun Qalayxudat kəndi yaxınlığındakı Kam dağılıq massivin tədqiqi nəticəsində şimal yamacda bouldering (qayayadırma) üçün perspektivi olan qaya divarları (200 m) aşkar olunub. Qız və Qalayxudat kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15-20 metrə yaxındır, otəklərində çadır düşərgələri salmaq üçün yerlər var. Bu yerlər nəinki meşələr, həmçinin beynəlxalq yarışlar da daxil olmaqla, bouldering yarışları üçün çox əlverişli məkandır.

Dövlət tərəfindən Şahdağda inşa edilən qış-yay turizm kompleksi də bu sahənin inkişafı üçün mühüm imkanlar yaradır. Bölgəyə daha çox turistin

cəlb edilməsi üçün burada da dağ turizmindən istifadə imkanları var. Bu gün kompleksdə bir sıra xidmətlər göstərilir. Ölkənin digər bölgələrində, o cümlədən Gədəbəy, Qazax, Şəmkir, Göygöl ətrafında, həmçinin Naxçıvandan dağ turizminin inkişafı üçün münbit təbii şərait mövcuddur.

### Macera, müəmmalı, müalicə, "həftəsonu", ekoturizm...

Dağ turizmi ölkəmizdə bütün beynəlxalq standartlara uyğun olaraq yenidən formalaşmağa başlayıb. Vaxtilə dağlıq ərazilər turizm nöqtəyi-nəzərindən diqqətdən kənarlaşdırılıb. Amma bu gün milli parklar formalaşdırılıb, dağlara səfərlər, turist gəzintiləri təşkil etmək olar.

Dağlıq idmanı bütün dünyada, o cümlədən də Azərbaycanda populyarlaşır. Artıq ölkəmizin müxtəlif bölgələrində bu idman növü üzrə 50-dən çox klub fəaliyyət göstərir, idmançıların sayı 5 minə yaxındır. Beynəlxalq təcrübəyə əsaslanaraq dağ turizmi üzrə xüsusi, özəl qaydalar ha-

zırların. Dağ idmanı üzrə təcrübəli bələdçilər yetişdirilir. Başqa sözlə, dağ turizmi ilə məşğul olmaq üçün baza yaradılıb. Böyük Qafqazda, əsasən də Şahdağ silsiləsində bu növ üzrə yay və qış marşrutları hazırlanıb. Bu marşrutların üzərində daldalanacaq, düşərgələr salınması üçün yerlər müəyyənləşdirilib, təhlükəsizliklə bağlı müxtəlif tədbirlər görülüb.

*Müalicə məqsədli səfərlər* - turizmin digər növlərindən fərqlənir. Fərdi səyahət növüdür. İstirahət etmək, ayaqlanmaq, idmanla məşğul olmaq məqsədilə istirahət günlərində hər hansı yera getmək "həftə sonu turizmi" adlanır. *Elm və ya konqres turizmi* - müxtəlif konqreslərdə, simpoziumlarda, yığıncaqlarda iştirak etmək məqsədi daşıyan səyahətləri özündə birləşdirir. *İşgüzar məqsədli* edilən səfərlərə müasir turizm mübadiləsinin mühüm tərkib hissəsi kimi baxılır. Bu cür səyahətlər ən perspektivi turizm növlərindən biri hesab edilir. *Etnik və ya nostalji turizm* - beynəlxalq turizmde əhəmiyyətli yer tutan, qohumlarla görüşmək və ya ata-baba yurduna səyahət etməkə bağlıdır. Turistlərin bu kateqoriyası ekskursiyaçı da adlanır.

*Macera turizmine* gəlincə, o, fiziki cəhətdən ağır, çox vaxt həyat üçün təhlükəli olan anlayışdır. Belə turların təşkil zamanı "maceralar kompleksi" çox vaxt öncədən, xüsusi hazırlıqla yanaşı, turistlərin təhlükəsizliyi üçün bütün mümkün vasitə və imkanlardan istifadə olunur.

### "Varam kənd həyatına..."

*Ekoturizm* - təbiətlə six bağlıdır. *Xüsusi məqsədli turizm* isə ictimai tədbirlərdə iştirak etmək üçün həyata keçirilən səyahətdir. *Dini turizm* hər hansı bir mərasimlərin, missiyaların, ibadətlərin yerinə yetirilməsi məqsədilə həyata keçirilir. *Ritual turizm* qohumların, həlak olan döyüşçülərin məzarının ziyarət edilməsidir. *Karavaning turizmə* gəlincə, təkərlər üzərində olan kiçik, mobil evlərə həyata keçirilən səyahətdir. *Su turizmi* çayda, kanallarda, göllərdə, dənizlərdə üzən teplotaxtda, yaxud, çay, dəniz gəmilərinin digər növlərində səyahətə deyilir. Müəmmalı (sirlil) məkanı və məqsədi öncədən elan edilməyən səyahət, macera turizminin növlərindən biridir. *Piyada*, nəqliyyatdan istifadə edilməyən səyahət də turizmin bir növü sayılır.

*Kənd turizminin* isə üstün cəhətlərindən biri odur ki, daha az vəsait hesabına başa gəlir. Bu səbəbdən də kənd turizminin inkişaf etdirilməsi optimal variantdır. Regionlarda fəaliyyət göstərən Qafqaz mehmanxanalar şəbəkəsi, Qəbələdəki Gəbələnd atakompleksi parkı, Qusardakı möhtəşəm "Şahdağ" qış-yay turist kompleksi həm idmanla məşğul olmaq, həm də turistləri qəbul etmək üçün müvafiq infrastrukturuna malikdir. Olimpiya idman kompleksləri də bura əlavə etsək, daha real təəsüvər yarada bilərik. Çünki həmin komplekslərdə də mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar, təbii ki, turizmin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi, eyni zamanda ölkənin iqtisadi inkişafı üçün böyük perspektiv deməkdir.

Bir sözlə, dünya xalqlarının marağı Azərbaycana getdikcə artır. Axı, 150-dək ölkədən gələn əcnəbi ölkəmizin təbiətinə heyranlıqlarını gizlətmirlər.


Məhəmməd NƏRİMANOĞLU, Ağəli MƏMMƏDOV (foto), "Azərbaycan"

## ● Abidələrimiz

Ölkəmizin qədim tarixi-mədəniyyət abidələri arasında İsmayıl rayonu xüsusilə seçilir. Bu məkan turizm potensialına görə də fərqlənir. Belə məskənlərdən biri də rayon mərkəzindən 4 kilometr şimalda yerləşən Talıstan kəndidir. Tanrınn heç nəyi əsirgəmədiyi yurd yerimiz gözəl təbiəti, saf bulaqları, bir sözlə, bənzərsiz flora və faunası ilə həmişə görünlərin gözünü qamaşdırıb. Bu məziyyətlərinə görə də həmişə yaradıcı insanların ilham mənbəyi olub.



## Talıstan Cavanşir qalası ilə də məşhurdur



Sakinlər kəndlərindən danışsınlar...

Hər kəsin sevimlisi Bilal dayı

Talıstanın inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Sihat Şirəliyev və ziyalılardan Nazir Qasimovla söhbət zamanı onlar kənd haqqında maraqlı faktlar söyləyirlər. Məlum olur ki, Talıstan kəndinin hazırda mövcud olduğu ərazi zamanında boş dağlıq və meşəlik ərazilərdən ibarət idi. Bu yerin köklü sakinləri Marrac adlanan yerdə yaşayıblar. Həmin məkan indikindən təxminən 6-7 kilometr uzaqlıqda, dağlıq hissədə yerləşib. Sonradan insanlar həyat şəraitlərini daha da asanlaşdırmaq, əkin-biçin sahələrinə yaxınlıqda yaşamaq üçün məskunlaşma yerlərini dəyişdilər.

Kənd Yuxarı və Aşağı məhəllələrdən ibarət idi. Sakinlər əsasən Yuxarı məhəllədə yerləşib. Ümumilikdə əhalinin sayı da az olub. Hazırda isə kənddə 760 təsərrüfat, 550 ev, 2520 nəfər əhali var. Talıstanlıların torpaq sandan da bəxti gətirib. Kənd 1367 hektar əraziyə malikdir. Bu da həm əkin sahələri, həm də heyvandarlığın inkişaf etdirilməsi baxımından sakinlərin əl-qoluna aqır.

Kəndin qədim sakinlərinin əsas məşğuliyyətlərindən biri də baramaçılıq olub. Hətta zamanın uyğun olaraq bu sahənin sənayesini də yaradıblar. Xüsusi dəyərli vasitəsilə baramadan ipək ipillik əldə edib və ondan da qanovuz parçalar toxuyublar. Burada kaləgəyi saxıd olub. Sonradan kənd sakinlərinin məşğulluğunda əkinçilik, heyvandarlıq və ancaqlı üstünlük təşkil edib.

Münasib turizm obyektləri də var, yeməli qızıl əhmədi alması da...

Talıstanın turizm potensialı da yüksəkdir. Kənd ərazisində olan 3 istirahət mərkəzində - "Şahbulaq", "Talıstan forest" və "Cavanşir qalası"nda 1 gündə 100-ə qədər insanın gecələməsi mümkündür. Əlavə olaraq daha bir istirahət mərkəzi də inşa olunur ki, orada da müəyyən sayda insanın dincəlməsi mümkün olacaq.

Burada kənd turizminə də xüsusi diqqət yetirilir. Ayrı-ayrı evlərdə 100-ə qədər insanı yerləşdirəmək mümkündür. Təxminən 15-20 sakin bu fəaliyyətlə muntəzəm məşğul olub.

Kəndin dillər əzbəri olan brenclərindən biri də qızıl əhmədi əhmədi. Əvvəllər məhsul daha çox olub və insanların dənəsinə əhəmiyyətli rol oynayıb. Hətta zamanın başqa yerlərin sakinləri dəvələrə də gətirib həmin almayla dəyişib aparıblar. "Canalı bağı" adlanan yerdə dəvələr də satılıb qurtarıncaya qədər, sonra isə sahibləri onlara alma yükləyib geri qayıdarmışlar.

Əli SƏLİMOV, "Azərbaycan"

## ● Xoş istirahət

Ölkəmizin cənub bölgəsinin də əsrarəngiz təbiəti var. Baxdıqca uzanan zümrüd meşələri, bulaqları, laləli xanımcaqları, yarpızlı dərələri göz oxşayır. Qayalarından xanımcaqların nəğməsi eşidilir. Son illər bu gözəlliklərə tamənən gələn turistlərin sayı çoxalıb.

Lənkərandan Lərikə qalxan yolda birinci olaraq Pıran kəndi görünür. Turistlərin ən çox üz tutduqları bu kənd yarpaqlı qəsəbəyə çevrilib. Ötən ilin payızında dövlət başçımızın sərəncamı ilə Pırandan ən ucqar yaşayış məntəqəsi Vijakerə asfalt yol çəkilib. Yoldan 22 kəndin əhalisi istifadə edir.

Turizm istirahət mərkəzləri buradan başlanıb: "Çənibəli", "Təbəssüm", "Məşəbəyli", "Ağgöl", "Qala", "Relax", "Hayat", "Xəyal", "Cənub", "Dağ çayı".... Bu istirahət ocaqları 10-15 ildir ki, istifadədədir. İstər yayda, istər qışda qapıları turistlərin üzünə açıqdır.

"Relax" bölgədə fəaliyyət göstərən ilk istirahət mərkəzidir. Prezident İlham Əliyev 2006-cı ilin oktyabrında rayona ikinci səfəri zamanı istirahət mərkəzi ilə tanış olarkən ictimaiyyət nümayəndələri ilə görüşündə demişdir: "Lərikə rayonunun çox gözəl imkanları var, çox gözəl təbiətə malik məkandır. Bundan sə-

mərəli istifadə etməliyi, turizmin inkişafına böyük diqqət yetirilməlidir".

"Relax" meşələr qoynunda şəhərciyə xatırladır. Əcnəbi turistlər buraya üz tutur, dağları diyarının flora və faunası ilə tanış olub, uzunömürlülərin duzlu-məzəli söhbətlərinə qulaq asır, xalqımızın adət-ənənələri barədə məlumat alırlar. Şəhərcikdə 142 kottecdəki lüks otaqlar onların ixtiyarındadır. Otaqlarda kabel televiziya xətti quraşdırılıb, telefon xətti çəkilmiş, yaddaş kitabçaları qoyulmuşdur. Həyətlərin hamısı güllü-çiçəkdir. Şərq üslubunda tikilmiş külafrəngilərə dağ kəndlərində toxunmuş xalçalar, kilimlər, palazlar sərilmişdir.

İstirahət mərkəzində uşaqların əylənməsi üçün də şərait ürekaçandır. Meydanlardakı yelləncəklər, avtoqatar, velosipedlər, fırlançılar, hovuz onların ixtiyarına verilməmişdir. Uşaqlara çayda qayıq sürmək də öyrədilib. Onlar valideynlərinə qoşulub "Uzunömürlülər" muzeyindəki

## Lerik turizm diyarıdır



ekspozitlarla tanış olub, ahilərin həyat tərzi barədə qismətərajlı filmlərə baxır, xatirələrini dinləyirlər.

"Relax"da uşaq bağçası da fəaliyyətdədir. Kəpənək olan analar uşaqlarını bağçaya qoyub arxayın istirahət edirlər.

Dincəlməyə gələnləri maraqlı görüşlər, müsabiqələr, konsert proqramları, səyahətlər gözləyir. Onlar avtobuslarda səyahətə çıxır, dini abidələri ziyarət edir, qədim insan məskənləri olan mağaralarla tanış olub, bulaq başında dincəlir, dərman otları toplayırlar. Tarix-diyarşünaslıq muzeyində rayonun keçmişini, bu gününü əks etdirən ekspozisiyalara baxır,

əməkdaşların məlumatlarını dinləyirlər.

Zuvandın füsunkar təbiəti turistləri məftun eləyir. Onlar at belində, piyada dağlara qalxır, Buzeyir və Zuvandçı mağaralarında olurlar. Qızıyurdu zirvəsindən zümrüd meşələri, mavi Xəzəri, "ağsaçlı" Savalanı seyr edirlər. Dünyadakı 11 iqlim növündən 8-nin bu məkanda olması Zuvandı gur turist məkanına çevirmişdir.

Bölgədəki böyük istirahət mərkəzlərindən sayılan "Məşəbəyli" sanatoriyasına istirahət gələnlər həkimlərin nəzarətində müayinə olunurlar. Günün ikinci yarısında sakit guşələrdə oturmaq

şılırsına, quşların nəğməsinə, yarpaqların pıçıldasına qulaq asırlar. Çaya qatıb bəliq tutanlar, at belində meşə çığırılan ilə səyahətə çıxanlar da olub. Axsamlar milli yeməklərdən dadıb razı qalırlar. Hər bir dincələnin sağlamlığı tibb işçilərinin nəzarəti altındadır.

Lerik ölkəmizdə turizm diyarı, uzunömürlülər məskəni kimi tanınır. Son illər Lerikə, Kalvəz, Noda-Singedulan, Xanagah, Pıran-Hamarat-Vijaker yollarının istifadəsi verilməsi diyarda yeni turizm mərkəzlərinin açılmasına səbəb olub.

Həmzə VƏLİMƏMMƏDOV, əməkdar jurnalist



“AZƏRBAYCAN”a cavab verirlər

## Faktlar təsdiqini tapsa da...

Qəzetimizin 3 may 2019-cu il tarixli nömrəsində dərc olunmuş “Yıxılan ağaca balta vuran... tapılmır” başlıqlı replika ilə əlaqədar SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən cavab göndərmişdir.

Xatırladaq ki, replikada paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 17/51 sayılı binanın həyətidəki ağacların qaz boruları üçün real təhlükə yaratdığından bəhs edilirdi.

“Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev və 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Firdovsi Hacıyevin imzaladığı cavabların hər ikisində replikada göstərilmiş faktların təsdiqini tapdığı etiraf olunmuş və təhlükənin aradan qaldırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinə, eləcə də Bakı Regional Qaz İstismar Departamentinə məktubla müraciət edildiyi bildirilmişdir.

Bununla belə, hər iki qurumun nəzərinə çatdırırıq ki, paytaxt ərazisində təhlükə törədə biləcək ağacların kəsilməsi ilə rayon icra hakimiyyətləri yox, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumundan verilən ekspert rəyi əsasında Bakı ŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi məşğul olur. Yəqin elə həm “Azəriqaz” İB-nin, həm də 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin özlərinin də təsdiqlədikləri təhlükənin qarşısının alınması üçün müraciət etdikləri ünvanı səhv salmaları səbəbindəndir ki, replikanın dərcindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, qaz borularına “dayaq” olan ağaclara hələ də... balta vuran tapılmır.

“Azərbaycan”

## Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirdilər ki, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Sarıcalı, Acarlı, Novruzlu, Mərzili, Cəbrayıl rayonunun Nüzgər kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki ədsiz yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Qəzetin daim yenilənən rəsmi internet ünvanı:  
[www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

Təkrar

## “Azərişiq” ASC Sabunçu rayonu ərazisində yerləşən 20/6 kV-luq 34 saylı yarımstansiyanın yenidənqurma işlərinin satın alınması üzrə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:  
**LOT-1** Sabunçu rayonu ərazisində yerləşən 20/6 kV-luq 34 saylı yarımstansiyanın yenidənqurma işlərinin satın alınması - 400 manat

“Azərişiq” ASC  
Hesab №: AZ83AIB33020029441802068118  
VÖEN: 9900069391  
Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı  
Kod: 200189  
VÖEN: 9900003611  
Müxbir hesab №: AZ37NABZ0135010000000001944  
SWIFT Code: AIBAZZ2X

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ələsgər Qayıbov küç., 8 ünvanında yerləşən “Azərişiq” ASC-nin inzibati binasından ala bilərlər.

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**  
Əlaqələndirici şəxs - Aşəd Ağayev (telefon: 440-39-93 daxili (22-83))  
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;  
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;  
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;  
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;  
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;  
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;  
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsl və 1 ədəd surətli) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **10 iyul 2019-cu il saat 16:00-a** qədər, ixtisas uyğunluğu proseduru keçmiş iddiaçıları isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə **18 iyul 2019-cu il saat 16:00-a** qədər Bakı şəhəri, Ələsgər Qayıbov küç., 8 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri **19 iyul 2019-cu il saat 16:00-da** Bakı şəhəri, Ələsgər Qayıbov küç., 8 ünvanında, “Azərişiq” ASC-nin inzibati binasından açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir

● **LOT 1** - Avtonəqliyyat və xüsusi texniki vasitələrin təmiri və texniki qulluq xidmətinin satın alınması

● Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu **AZ1122 Moskva pr., ev 187 (əlaqələndirici şəxs: FAİQ SƏRDAR OĞLU MUSTAFAYEV, telefon: 012 344-00-00 (372)) ünvanından ala bilərlər.**

**İştirak haqqı: LOT 1: 500 AZN**  
**Müəssisənin adı:**

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti  
Müəssisənin VÖEN-i: 9900038501

**Bank rekvizitləri:**

Hesab: AZ62AZPO91015461200420100166  
VÖEN: 9900037711

Bank: Azərpoçt MMC PF 1 saylı filialı  
Kodu: 691011

M/H: AZ76NABZ0135010000000094944  
SWIFT: AZPOAZ22

**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

**İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:**

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;  
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;  
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;  
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surətli) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15.07.2019-cu il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 22.07.2019-cu il saat 11:00-a qədər AZ1122 Moskva pr., ev 187 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 27.07.2019-cu il saat 11:00-da AZ1122 Moskva pr., ev 187 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

«AZƏRBAYCAN»  
qəzetinin  
reklam xidməti

“Azəraqartikinti” Açıq Səhmdar Cəmiyyəti  
Müşahidə Şurasının 15 yanvar 2019-cu il tarixli 01 sayılı qərarı ilə “Azəraqartikinti” Açıq Səhmdar Cəmiyyətinin Gədəbəy Aqrartikinti filialı ləğv edilmişdir.



## Koreya-Azərbaycan ikitərəfli əməkdaşlıq tədbiri

Koreya Respublikası Səfirliyinin Ticarət şöbəsi (KOTRA) 1 iyul 2019-cu il tarixdə Park Inn hotelinin “Dan Ulduzu” zalında keçiriləcək Koreya-Azərbaycan ikitərəfli əməkdaşlıq tədbiri barədə Sizə məlumat verməkdən məmnundur. Tədbirdə müxtəlif sahələrdə ixtisaslaşmış 13 Koreya şirkəti iştirak edəcək. İştirakçı şirkətlər aşağıdakılardır:

<b>Hanguk Mols Kimje Co. Ltd</b>	Avtomobilin interyer və eksteryerində istifadə olunan plastik ehtiyat hissələri və bu hissələri hazırlayan tökmə qəliblər
<b>Hansin Special Equipment</b>	21 m-dən 71 m-ə qədər yüksəklikdə işləmək üçün tikinti platformaları (teleskop, səbət)
<b>HyeSung G-Tech Co. Ltd.</b>	Avtomobil təmir boyaları, yük maşınları üçün boya, sənaye boyaları, dülqərlik boyaları, yağı tərkibli boyalar
<b>Costech Inc.</b>	Minik və yük avtomobilləri üçün təhlükəsizlik radarları və kameraları
<b>PIXTHEA CORP</b>	Elektrik və led işıqlandırma lampaları
<b>Dae Jeong Co. Ltd</b> <b>Chung Yeon Co. Ltd</b>	Özüboşaldan yük avtomobillərinin kuzovları
<b>Sunghyun Co. Ltd</b>	Elektrik stansiyası üçün avadanlıqlar (Gas Heater, Gas Air Heater, Wind Box, Burner System, Pressure Vessel, Shell and Tube Heat Exchanger, Plant Service and Maintenance)
<b>Cala Co. Ltd</b>	Avtomobil hissələri üçün boyalar
<b>SEHWA PRECISION Co. Ltd</b>	Avtomobilin xüsusi hissələrinin istehsalında istifadə olunan press və qəliblər
<b>MIDO CORPORTION</b>	Avtomobillərin xüsusi plastik ehtiyat hissələrinin istehsalı və boyanması
<b>Dea Sung Co. Ltd</b>	Müasir tipli istixana materialları və tikintisi
<b>Changwon Metal Industry Co. Ltd</b>	Avtomobilin əsas struktur hissələri (şassi, kuzov hissələri, öyləclər)

Nəzərinizə çatdırmaq istəyirik ki, tədbir B2B formatında keçiriləcək.

Tədbirdə iştirak etmək istəyən şəxslər aşağıdakı nömrələrdən Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinə (KOTRA) zəng edərək ətraflı məlumat əldə edə bilərlər.

**KOTRA - Korea Business Center, Baku**  
**Commercial Section of the Embassy of the Republic of Korea**  
**12 B. Bagirova str., Maryam Plaza, office 304**  
**Tel: (+994 12) 436 75 60 / 61**  
**Fax: (+994 12) 436 75 62**  
**Mob: (+994 51) 826 77 85**

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Azərbaycan” qəzetinin 07.04.2019-cu il tarixli sayında elan edilmiş tenderdə 3000 (üç min) ədəd LTE avadanlıqları və 3000 (üç min) ədəd U-SIM kartların satın alınması proseduru üçün qalibi TMM Telekom Makine Madencilik Sanayi ve Ticaret Limited müəyyən edilmişdir.

“Bakı Telefon Rabitəsi” MMC və TMM Telekom Makine Madencilik Sanayi ve Ticaret Limited arasında 345 600.00 (üç yüz qırx beş min altı yüz ABŞ dolları) dollar dəyərində 03 iyun 2019-cu il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Quba rayonunda Uşaq bərpa mərkəzinin, Masallı rayonunda Uşaq bərpa mərkəzinin, Ağcabədi rayonunda Uşaq bərpa mərkəzinin, Bakı şəhərində İnsan alveri qurbanlarına yardım mərkəzi və məişət zərəkətlərindən zərər çəkmiş şəxslərə yardım mərkəzinin, Gəncə şəhərində İnsan alveri qurbanlarına yardım mərkəzi və məişət zərəkətlərindən zərər çəkmiş şəxslərə yardım mərkəzinin, Quba rayonunda İnsan alveri qurbanlarına yardım mərkəzi və məişət zərəkətlərindən zərər çəkmiş şəxslərə yardım mərkəzinin, İsmayilli rayonunda Yetimlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik sosial sığınacaq və 30 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi, Quba rayonunda Yetimlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 25 yerlik sosial sığınacaq və 30 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi, Bakı şəhərində Xəzər rayonunun səhlinədə Əlilliyi olan uşaqlar üçün sanator-kurort profili bərpa-müalicə mərkəzlərinin, Lənkəran şəhərində Əlilliyi olan uşaqlar üçün sanator-kurort profili bərpa-müalicə mərkəzlərinin, Xaçmaz rayonu, Nəbran qəsəbəsində Əlilliyi olan uşaqlar üçün sanator-kurort profili bərpa-müalicə mərkəzlərinin ləğvəndirilməsi ilə bağlı işlərin satın alınması ilə əlaqədar

açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir:

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Salatin Əsgərova küçəsi, 85 (Əlaqələndirici şəxs Tender komissiyası (012) 596-44-09) ünvanından ala bilərlər.

**İştirak haqqı:** Har LOT üzrə 1500.00 (bir min beş yüz) manat  
**Satınalma təklifi:** Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  
**VÖEN:** 1700093011  
**Bank:** Dövlət Xəzinədarlığı Agentliyi  
**KOD:** 210005  
**Müxbir Hesabı:** AZ41NABZ0136010000000003944  
**VÖEN:** 1401555071  
**SWIFT:** CTREA222  
**H/HESABI:** AZ80CTRE00000000000002138501  
**Büdcə gəlirlərinin təsnifat kodu - 142340**  
**Büdcə sənədlərinin kodu - 7**  
**İştirak haqqı heç bir halda geri qaytarılmır.**

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.  
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

8. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

10. Digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surətli) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçıların tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 15 iyul 2019-cu il tarixdə saat 17:00-dək, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 22 iyul 2019-cu il saat 17:00-dək Bakı şəhəri, Salatin Əsgərova küçəsi, 85 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 23 iyul 2019-cu il saat 15:00-da Bakı şəhəri, Salatin Əsgərova küçəsi, 85 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin deputatı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaquub Mahmudov və institutun kollektivi iş yoldaşları Sənubər Həsənovaya atası

**KƏMALƏDDİN MÜƏLLİMİN**  
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarova əzizi

**SIYARANIN**  
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Şirvan İnzibati-İqtisadi Məhkəməsinin sədri Mehman Nuriyev Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarova əzizi

**SIYARANIN**  
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Ombudsman Elmira Süleymanova tanınmış ictimai xadim, Azərbaycanın neft emalı sənayesinin təşkilatçılarından biri

**KAMİL ƏLİSOLTAN OĞLU AKİMOVUN**  
vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

“Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov və şirkətin kollektivi Bileşuv Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə qardaşı

**NİZAMİ MƏHƏRRƏMOVUN**  
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Surası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarova əzizi

**SIYARANIN**  
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Abseron Rayon Vəkil Bürosunun rəhbərliyi və kollektivi birünən vəkil

**KAMİL QAFAR OĞLU VERDİYEVİN**  
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Rəcəbov, Göyüşov və Musayevlər ailəsi Elmira xanım oğlu

**RÜFƏT OCAQVERDİZADƏNİN**  
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar  
SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,  
Məhəmməd pənahi  
529-cu məhəllə, IV mərtəbə  
e-mail:  
secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30,  
538-97-96,  
Məsuliyyətli - 539-43-23,  
Məsuliyyətli müavinləri - 539-44-91,  
Parlament və siyasi şöbəsi - 539-72-39,  
539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,  
Beynəlxalq həyat, idman  
və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
Reklam şöbəsi - 539-49-20, 538-31-11,  
Kompüter mərkəzi - 538-20-87,  
Fotoilustrasiya şöbəsi - 538-84-73,  
Mühasibat - 539-59-33,  
Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin  
kompüter mərkəzində  
yığıb sahifələndirib,  
“Azərbaycan” nəşriyyatında  
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda  
sütyunlarla barabər,  
dərc üçün göndərilən digər  
yazılarda fikirlər də  
Azərbaycan dövlətinin  
mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir  
və onlar geri